



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 141 (7868) CÜMƏ, 29 iyun 2018-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Qiyməti 40 qəpik



Ordun varsa, yurdun var!
Öz ordusunu yedizdirməyən xalq, özgə ordusunu yedizdirir!

Bu müdrik deyimlər tarixin sınaqlarından çıxan həqiqətlərdir! Mahiyyətə ordunun zəruriliyini, xalqın və dövlətin taleyindəki müstəsna əhəmiyyətini əks etdirir.

İlk dəfə ordunun gərəkliliyini, ordusuzluğun acısını isə düşmən torpağına göz dikəndə dərinlən anladığı... Buna qədər elə zənn edirik ki, adını sehvə-sehvə "Qızıl Ordu" qoyduğumuz sovet ordusu bizi hamıdan və hər təhlükədən qoruyur...

Doğrudur, 20 Yanvar hadisələrindən sonra bu inam və etibar xeyli sarsılmışdı. Amma hələ də qırmızı imperiyanın tərkibində olduğumıza görə SSRİ-nin silahlı qüvvələrinə güvənməyə məcburduq...

Bir vaxtlar arxalandığımız həmin ordunun 366-cı polku (alayı) 26 fevral 1992-ci ildə Xocalı soyqırımını törəndə isə ordusuzluğun hansı fəlakətlərə nəticələnmə biləcəyini tam dolğunluğu ilə dərk etdik!

Amma ordu qurmaq da asan, hər kəsin bacaracağı iş deyil!

Bütün bunları yaşamış, bir çox hallarda canlı şahidi olmuşuq. Müstəqil Azərbaycanın Azadlıq meydanında Milli Ordumuzun 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm paradı seyr edərkən bir daha xəyalən geriye döndük, yaxın keçmişdə baş verənləri yenidən xatırladıq!

Hamının səbirsizliklə gözlədiyi gün, saat və dəqiqə gəlib çatır! Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunmuş hərbi parad start verir!

Müdafiə naziri Ali Baş Komandan cənab İlham Əliyevə raport verir!



Ali Baş Komandan əsgər və zabiti, generalı, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edərək ordu quruculuğu sahəsində görülən işlərə yığcam nəzər salır.

Ulu öndər Heydər Əliyevin başladığı ordu quruculuğu bu gün özünün zirvə nöqtəsinə çatmışdır.

Bunu 2016-cı ilin aprel əməliyyatı sübut etmişdir!

Bunu ötən ay keçirilən Naxçıvan əməliyyatı sübut etmişdir!

Bunu yubiley paradında gör-düklərimiz də sübut edirdi!

Əvvəlcə müxtəlif qoşun növlərinə məxsus şəxsi heyət nizamı addımlarla tribunaların önündən keçdi.

Nə qədər qururverici anlar idi... Cüssəli, fiziki cəhətdən güclü və sağlam, mətin, nizamı addımlarla irəliləyərək əllərində ən müasir atıcı silahlar tutmuş bu hərbiçilər bizimkilər idi...

Öz qardaşlarımız, oğullarımız, öz balalarımız idi...

Nə qədər belə bir ordunun həsrətini çəkmişdik, ilahi!

Ötən əsrin doxsanıncı illərində düşmən havadarlarına arxalanaraq torpaqlarımızın işğalına başlayanda vətənin qeyrətini, torpağın təəssübünü çəkən igidlərimiz çox idi. Onlar çağırış gözləmədən vətənin müdafiəsinə qalxdılar.

Keçmiş SSRİ-nin müxtəlif hərbi hissələrində xidmət edən vətənpərvər zabitlərimiz geriye dönərək torpaqların müdafiəsində iştirak etmək isteklərini bildirdilər.

Amma xalq əsl rəhbərindən, əsl sərkərdəsindən ayrı düşmüşdü...

Nə nizami ordu vardı, nə də onu yaratmağı bacaranlar...

Könüllü özünümüddafiə batalyonları zəruri silah-sursat, hərbi texnika, hətta geyimlə belə təmin olunmur, əsgərlərin yeməyinə və məişət şəraitinə lazımı qayğı göstərilir, silahlı dəstələr vahid mərkəzdən idarə olunmur, müharibə dövlət səviyyəsində aparılmırdı!

Ardı 3-cü səh.

Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi edir

Qlobal problemə çevrilən Əfqanıstanın sülh və təhlükəsizlik məsələsi Azərbaycanda müzakirə olunur

İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilib. AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uels və 60-a yaxın ölkədən nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Araz Əzimov deyib ki, bizim birgə məqsədimiz Əfqanıstan və bu ölkədən kənarda sülh və təhlükəsizliyə dair hədəflərə nail olmaqdır. Nazir müavini toplantının əhəmiyyətini qeyd edərək bildirib ki, bu, çox mühüm platformadır. Genişləndirilən beynəlxalq ölkələr qrupu Əfqanıstan-Taliban münaqişəsinin həllinə dair əməkdaşlıqda çox maraqlıdır. Biz bu işdə kömək göstərmək və əməkdaşlıq etməyə, birgə səyləri daha da inkişaf etdirməyə sadıq. Biz bunu dost və qardaş Əfqanıstan üçün edirik. Bu ölkə ilə ümumi tarixi, mədəniyyəti bölüşürük. Ümid edirik ki, xalqlarımız gələcəkdə daha sıx əlaqədə olacaq, bir-birinə kömək edəcək.

A.Əzimov bugünkü gündəliyin çox vacib olduğunu, ölkələrin müəyyənləşdirdiyi prioritet əsaslar üzərində qurulduğunu deyib.

nu deyib. Əlavə edib ki, bu, həm də Əfqanıstan hökumətinin yaxşı nəticələr əldə etmək istədiyini göstərir. Bu məsələ ilə bağlı digər formatlar da mövcuddur, məsələn "Tokio formatı". Hər bir formatın öz məqsəd və hədəfləri var. Bu baxımdan Beynəlxalq Təmas Qrupu uğurlu, vacib siyasi platformadır.

Nazir müavini bugünkü görüşün çox məhsuldar olacağına ümid etdiyini bildirib. "Bu ilin oktyabrında qardaş Əfqanıstanla keçiriləcək parlament seçkilərinin ən mümkün yollarla yaxşı təşkil olunacağına, onun nəticələrinin gələcəkdə stabilliyin möhkəmlənməsinə və növbəti prezident seçkiləri üçün yaxşı zəmin yaradacağına inanırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur. Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədrli rolunda çıxış edir.

Azərbaycan Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 2017-ci ilin dekabrında Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində "Asiyanın Üreyi - İstanbul Prosesi"nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.

Ermanistanda böyük təşviş:

"İlham Əliyev Yerevanın artıq 80 kilometrliyində irəliləyib"

Möhtəşəm hərbi parad və Ali Baş Komandanımızın sərt bəyanatları Ermənistanda məğlubiyyətin qaçılmaz olduğuna tam əminlik yaradıb



2016-cı ilin aprel, cari ilin Günnüt zəfərlərinin ardınca Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə keçirilən tən-tənəli hərbi parad Ermənistanda, sözün əsl mənasında, şok effekti yaradıb.

Açıq və qəzəbli şəkildə qeyd olunur ki, rəsmi Yerevanın uydurduğu yalanlar daha erməni xalqı tərəfindən qəbul olunmur. Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyinə anlamğa başlayıblar.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin paradada çıxışı zamanı verdiyi açıq mesajlar isə Ermənistan rəhbərliyi daxil olmaqla bu ölkənin cəmiyyətini böyük qorxu və təlaşa düşür. Çünki Ali Baş Komandan düşmənin uzun müddət davam etməyəcəyini bildirib.

Separatçıların "müdafiə naziri": "Biz indi daha çox narahatıq"

Ermənistan mediasına, sosial şəbəkələrə erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, Azərbaycan Ordusunun gücünün nümayiş etdirildiyi hərbi paradın sonrakı tərəfdə ciddi narahatlıq yaranıb. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin "müdafiə naziri" Levon Mnasakanyan Azərbaycan Ordusunun dağıdıcı hərbi texnika-

sə hazırlanır. Biz indi daha çox narahatıq. Övvəllər gün ərzində müşahidələr aparırıdysa, indi hər saat izləyirik".

Ermənistanı qorxuya salan güc nümayişi

Azərbaycan Hərbi Hava Qüvvələrinə aid yeni müdafiə sistemləri, helikopterlər də Yerevanda xüsusi narahatlıq yaradır. Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Azərbaycan yeni helikopterləri təkcə Rusiyadan yox, Türkiyə, Səudiyyə Ərəbistanından da alır: "Azərbaycanın nə qədər belə müasir helikopterlərinin olduğu aydın deyil. Lakin məsələ ondadır ki, Ermənistan belə yeni helikopterlərin hansı ölkə tərəfindən Azərbaycana satılmasını "təqib edə" bilməz. Çünki Ermənistanın müttəfiqi olan Rusiya Azərbaycanla geniş hərbi əməkdaşlıq edir.

Ardı 5-ci səh.

20 min nəfərlik şəxsi heyət, 120 tank və zirehli texnika, 200-dən artıq raket və artilleriya qurğusu, yaylın atəşli reaktiv sistemləri və minaatan, 30-dək ordu aviasiyası...

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylın atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşməne yüksək dəqiqliqli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal altındakı ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Kəskin kəşşən ərazi və mü-rəkəb dağılıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.

Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.





İmran Qasimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ilin noyabr ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, kinossenarist və publisist, ictimai xadim, Dövlət Mükafatı laureatı, xalq yazıçısı İmran Həşim oğlu Qasimovun anadan olmasının 100 illiyi tamam olur.

İmran Qasimov yaradıcılıq xatirələri və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardandır. O, çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xətti ilə seçilən əsərlərində müasirlərinin zəngin mədəniyyətini və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirmişdir. İmran Qasimovun uğurlu səhnə təcrübəsinə tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında çəkilmiş filmlər yadda qalan obrazları ilə diqqətləyiş sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətə qarşılanmaqdadır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində mühüm xidmətlər göstərmiş xalq yazıçısı İmran Qasimovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Kinematografıqlar İttifaqının təkliflərini nəzərə almaqla, xalq yazıçısı İmran Qasimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Şri-Lankanın hökuməti və xalqı adından səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Müvəffəqiyyətli seçki zəfəriniz Azərbaycan xalqının Sizin istedadınıza, liderliyinizə olan etimad və inamını əks etdirir. Sizə prezidentliyətinizin yeni dövründə böyük uğurlar arzulayıram.

Şri-Lanka ilə Azərbaycan ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli dost-

luq münasibətlərindən faydalanırlar. Qarşılıqlı faydaya əsaslanan ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün Sizinlə birlikdə işləmək ezmündəyəm.

Zati-aliləri, ən dərin ehtiramımı, möhkəm cansağlığı diləyimi və əmin-amanlığınızı üçün xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Maytripala SİRİSENA,
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti

Oktyabrda Dayanıqlı İnkişafa dair Bakı Forumu keçiriləcək



Oktyabrın 25-26-da Dayanıqlı İnkişafa dair Bakı Forumu keçiriləcək. Forum çərçivəsində "İntegrasiya, sürətləndirmə və siyasətə dəstək" (MAPS) missiyasının nəticələrinə dair Bakı Bəyannaməsinin qəbul olunması və Azərbaycan Hökuməti ilə BMT Avropa İqtisadi Komissiyası tərəfindən əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 28-də Nazirlər Kabinetində keçirilən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclasında məlumat verilib.

Baş nazirın müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib ki, Bakı Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın genişləndirilməsi mövzusunda təşkil ediləcək. Forum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyinin təşkilatlığı ilə keçiriləcək. Forumda BMT-nin rəhbər şəxslərinin və beynəlxalq ekspertlərin iştirakı planlaşdırılır.

Şura sədri qeyd edib ki, 2019-cu ilin yayında Yüksək Seviyyəli Siyasi Forumda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Kəndli Milli Hesabatı təqdim ediləcək. DİM-in milli inkişaf proqramlarına uyğunlaşdırılması əsas vəzifələrdəndir və bu, çox vacib məsələdir.

Sonra Dayanıqlı İnkişafa dair Bakı Forumu barədə məlumat verən iqtisadiyyat nazirinin müavini Səvinc Həsənova bildirib ki, forum 6 sessiyadan ibarət olacaq. Tədbirdə BMT-nin yüksək səviyyəli nümayəndələri, Şərqi və Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər də da-

xil olmaqla 250 nəfərin iştirakı nəzərdə tutulur. Bundan başqa, forum zamanı BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və Milli İqtisadiyyat və İqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrasına dəstək məqsədilə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə elan etdiyi İkinci Respublika İnnovasiya Müsahibəsinin təltifmə mərasimi keçiriləcək.

İclasda forumun təşkilı üçün işçi qrup və təşkilat komitəsinin yaradılması, gündəlik layihəsi və Bakı Bəyannaməsinin layihəsi kimi məsələlərə baxılıb.

Həmçinin iclasda ölkədə sosial-iqtisadi sahələrə əhatə edən dövlət proqramları və stratejiyalarının DİM ilə uzlaşdırılması, məqsədlərin prioritetləşdirilməsi və MAPS hesabatının nəticələri müzakirə edilib. Fəlakət Risklərinin Azaldılması üzrə Səndai Çərçivə Sənədindən (2015-2030) irəli gələn hədəflərin milli səviyyədə həyata keçirilməsi, habelə fəlakət risklərinin azaldılması üzrə milli strategiyanın hazırlanmasının Şura tərəfindən əlaqələndirilməsi məsələləri də nəzərdən keçirilib.

Sonda Baş nazirın müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Kəndli Milli Hesabatının hazırlanması, Dayanıqlı İnkişafa dair Bakı Forumunun təşkilı ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib.

Azərbaycan və İran arasındakı münasibətlər bir çox ölkələrə nümunədir

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov dünən İran İslam Respublikasının mədəniyyət və islamı irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Ziyafət Əsgərov iki ölkənin müstəqil tarixə və mədəniyyətə malik olduğunu dedi. Bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra İran İslam Respublikası ilə əlaqələrə xüsusi əhəmiyyət verilib, dostluq və qardaşlıq münasibətləri həmişə qorunub. Bu əlaqələrin indi də yüksələn xəttə inkişaf etdiyini deyən Ziyafət Əsgərov xalqlarımız arasındakı mehribançılıqı da xüsusi vurğuladı.

Milli Məclis Sədrinin birinci müavini qeyd etdi ki, prezidentlərin qarşılıqlı səfərləri dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə təkan verir. Azərbaycan və İran



arasındakı münasibətlərin bir çox ölkələrə nümunə ola biləcəyini deyən Ziyafət Əsgərov bu əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini söylədi.

Parlamentlərarası əlaqələrdən danışan Ziyafət Əsgərov dostluq

qruplarının fəaliyyətini yükək qiymətləndirdi, hökumətlər səviyyəsindəki münasibətlərdən söz açdı.

Ziyafət Əsgərov Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinin başvermə səbəblərindən, onun törətdiyi ağır nəticələr-

dən danışdı. Qeyd edildi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistan tərəfi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Ölkəmizdə Ermənis-

Azərbaycan və Dağıstan xalqlarının dostluğu sarsılmazdır

Ölkəmizin nümayəndə heyəti Mahaçqalada görkəmli ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi tədbirində iştirak edib



İyunun 28-də Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, yubiley tədbirində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsinə ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıb.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov və Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov abidə önündə çıxış edərək görkəmli dövlət xadimi Əziz Əliyevin Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrildiyini qeyd ediblər. Əziz Əliyevin Dağıstana başçılıq etdiyi çox müzakirə bir dövrdə - 1942-1948-ci illərdə respublikanın inkişafı üçün gördüyü böyük işlərdən söhbət açılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri Əlibəy Taxo-Qodi adına Dağıstan Milli Muzeyində olublar. Qonaqlara muzeydəki qiymətli eksponatlar barədə ətraflı məlumat verilib.

Sonra yubiley mərasiminin iştirakçıları görkəmli dövlət xadimi Maqomedsalam Umaxanovun Mahaçqaladakı abidəsinə ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra Mahaçqala şəhərindəki Maksim Qorki adına Dövlət Rus Dram Teatrının binasında Dağıstanın şanlı oğlu Maqomedsalam Umaxanovun 100 illik yubiley mərasimi keçirilib.



Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri **Xızri ŞİXSƏİDOV** çıxış edərək Maqomedsalam Umaxanovun xidmətlərindən danışdı. O qeyd edib ki, əgər unudulmaz Maqomedsalam Umaxanovun taleyi, həyatı və işi haqqında qısaca danışsaq, deməli ki, onun rəhbərliyi illərində Dağıstan bir çox istiqamətlərdə sürətli inkişafa nail olub. O çətin illərdə respublikada hidroenergetika qurğuları, sənaye müəssisələri yaradılıb, kənd təsərrüfatı sürətlə inkişaf edib. Xüsusən onun kadr siyasətini qeyd etmək lazımdır. O, respublikada məsul vəzifələrdə işləyən, nəticələr göstərən fəal gəncləri müşahidə edir və yadında saxlayırdı. Yeri gəlmişkən, onlardan bir çoxu bu zamanda yaşayır.

Görkəmli dövlət xadimi və siyasi xadim Maqomedsalam Umaxanovun yubiley mərasimində Azərbaycanın da çox mötəbər nümayəndə heyətinin iştirak etdiyini vurğulayan Xızri Şıxsəidov bildirdi ki, xalqlarımızı çoxəsrlik dostluq və qardaşlıq telləri bağlayır. Bu gün Rusiya Federasiyası və onun subyektləri ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir. Əminlik ki, bu əlaqələr ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dinamik inkişaf edəcək.

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini **Maqomedsalam MAQOMEDOV** Prezident Vladimir Putinin Maqomedsalam Umaxanovun 100 illik yubileyi mərasiminin iştirakçılarına təbrik məktubunu oxuyub. Rusiya Prezidentinin məktubunda Maqomed-



salam Umaxanovun respublikanın inkişafındakı xidmətləri vurğulanıb, onun liderlik istedadı, rəhbərlik bacarığı, insani keyfiyyətləri qeyd edilib. Rusiya dövlətinin başçısı məktubunda bildirib ki, Dağıstan xalqı öz vətənpərvər və sədaqət özlüyünə xatirəni hər zaman əziz tutacaq.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi **Əli HƏSƏNOV** dövlət başçısı İlham Əliyevin Maqomedsalam Umaxanovun anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yığıncağın iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycan Prezidentinin məktubunda deyilir: "Dağıstanın şanlı oğlunun həyat yolu vətəninə və xalqına fədakarcasına xidmət, ideallara sədaqət nümunəsidir. Müxtəlif illərdə yüksək dövlət və partiya vəzifələrində çalışmış Maqomedsalam Umaxanov doğma diyarın və onun əhalisinin mənafeələrini həmişə uca tutdu. O, bütün bir epoxanın təcəssüm etdirərək Dağıstanın inkişafı üçün xeyli qüvvə, bilik və enerji sərf edib. Onun respublikaya rəhbərlik etdiyi illər iqtisadiyyatın daha da yüksəlişi və xalqın rifahının durmadan artması ilə əlamətdar olub".

Prezident İlham Əliyevin məktubunda Maqomedsalam Umaxanovun Dağıstan ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına çox böyük töhfələr verdiyi vurğulanıb və qeyd edilib ki, o, uzaqgörən və səriştəli bir rəhbər olaraq idarəçilik təcrübəsi, intellekti və böyük şəxsi cazibəsi sayəsində müasirlərinin dərin hörmətinə qazanıb, sonrakı nəsillər onun xatirəsini minnətdarlıqla yad edirlər.

Sonra Maqomedsalam Umaxanovun həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Yubiley mərasimində iştirak edən Azərbaycan nümayəndə heyəti salamlayan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini **İlyas UMAXANOV** ailəsi adından Prezident Vladimir Putinə və Prezident İlham Əliyevə Maqomedsalam Umaxanov haqqında xoş sözlərə və onun xatirəsinin əziz tutulmasına görə səmimi minnətdarlığını bildirib. O qeyd edib ki, Maqomedsalam Umaxanov haqqında xoş sözlərə və onun xatirəsinin əziz tutulmasına görə səmimi minnətdarlığını bildirib. O qeyd edib ki, Maqomedsalam Umaxanovun yubiley tədbirinə bu qədər çox insanın toplaşması sevindirici haldır. Onların əksəriyyəti indi də onu yaxşı xatırlayır.

İlyas Umaxanov bildirib ki, yubiley ilə əlaqədar zəngin tədbirlər planı həyata keçirilib. Buraya boks üzrə beynəlxalq turnir, televiziylarda verilişlərin yayımı, mətbuatda məqalələrin dərc edilməsi, konfransların, "dəyirmi masa"ların təşkili, xatirə kitabının nəşri və sənədli film daxildir. O, bu tədbirlərin həyata keçirilməsinə görə Dağıstan Respublikası rəhbərliyinə və bu işlərdə əməyi olan hər kəsə təşəkkür edib.

Tarixi yaddaşıq qorunub saxlanılmasını dövlət siyasətinin vacib sahələrindən biri olduğunu vurğulayan İlyas Umaxanov deyib: "Ümid edirəm ki, respublika ərazisində keçirilən yubiley tədbirləri dağıstanlıların, xüsusən də gənc nəslin özünü tarixi salnamənin bir hissəsi kimi hiss etməsinə, Dağıstan və Rusiyanın vətənpərvər vətəndaşı olmasına öz təsirini göstərəcək".

Çıxışının sonunda İlyas Umaxanov Rusiya, Dağıstan və dost Azərbaycana tərəqqi və rifah arzulayıb.

Yubiley mərasimi maraqlı konsert proqramı ilə başa çatıb.

Xatırladaq ki, Maqomedsalam Umaxanov Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1956-1967), Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi (1967-1983) vəzifələrində çalışıb. Böyük Vətən müharibəsi illərində cəbhədə mərdliklə vuruşub. M.Umaxanov müharibədən sonrakı illərin qurucularından biri, Dağıstan Respublikasının çiçəklənməsi naminə yorulmaq bilmədən çalışıb, xalq arasında yüksək nüfuz qazanmış partiya və dövlət xadimlərindən biri olmaqla yanaşı, gündəlik həyatda da çox səmimi və sadə bir insan kimi tanınıb.

Gürcüstan səfirinin səlahiyyət müddəti başa çatıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər iki qonşu ölkə olan Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş başlıca uğurlar və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, dövlətlərimiz beynəlxalq münasibətlərin gündəliyində duran bir çox vacib məsələlər üzrə ənənəvi olaraq həmrəylik göstərir və bölgənin inkişafına xidmət edən mühüm layihələri uğurla həyata keçirirlər.

T.Şaraşenidze ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirib və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən ən xoş, səmimi təəssüratlarla ayrıldığını vurğulayıb.

Nazir Elmar Məmmədov fəaliyyəti müddətində T.Şaraşenidzenin dövlətlər arasında strateji xarakter daşıyan münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sabina MƏMMƏDOVA,
Ağəli MƏMMƏDOV (foto),
"Azərbaycan"



Əvvəli 1-ci səh.

Qeyrətli vətən övladları şəhid getsə də, torpaqların müdafiəsi mümkün olmadı, ərazilərimizin 20 faizi işğala məruz qaldı.

Yalnız xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyev yənidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra vəziyyət dəyişdi.

Uğurlu Horadiz əməliyyatı keçirildi, 22 kənd işğaldan azad edildi.

Dövlət səviyyəsində, yüksək peşəkarlıqla müasir ordu quruculuğu prosesinə başlandı.

Azadlıq meydanında gördüyümüz işə quruculuğunu başa çatdırdığımız müasir ordu Azərbaycan Ordusu idi!

Əhsən bəla Prezidentə! Əhsən bəla Ali Baş Komandanə!

Bu ordu öz dövlətini qorumağa qadirdir!

Bu ordu müstəqilliyimizi qorumağa qadirdir!

Bu ordu xalqımızı qorumağa qadirdir!

Bu ordu həm də işğal altındakı ərazilərimizi geri qaytarmağa qadirdir!

Yüksək döyüş ruhu, möhkəm nizam-intizam, fiziki hazırlıq və dözümlülük, mənavi mətinlik müasir Azərbaycan Ordusunun xarakterik xüsusiyyətidir!

Ali Baş Komandan Azadlıq meydanındakı tribunadan bütün dünyaya bəyan etdi: "Gün gələcək, işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək!"

Azərbaycan dövləti ordudan heç nə əsirgəmir!

■ Kifayət qədər vəsait ayrılır! 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artırılmışdır.

■ Yüksək biliyə, təcrübəyə və hərbi vərdislərə malik zabitlər daim şəxsi heyətlə məşğul olur, onları öyrədir, püxtələşdirir. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir.

■ Əsgər və zabitlər üçün ən gözəl məişət və istirahət şəraiti yaradılmış, yeni hərbi şəhərciklər salınmış, müasir kazarmalar tikilmişdir. Hərbi hissələrimizin, hərbi şəhərciklərimizin 80 faizi son bir neçə il ərzində yenidən tikilib və ya təmir edilib.

■ Əsgərin düzgün qidalanması və sağlamlığı, təmizliyi diqqət mərkəzindədir. Azərbaycan Ordusunun heç nədən kəllə yoxdur. Təkcə bir ildə əsgər və zabitlər 500 tondan çox ətli qidalanırlar. Hərbiçilərin mənzil-məişət məsələləri həll olunur. Qəbul edilmiş qərara əsasən, 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir.

■ Ən müasir texnologiyalara əsaslanan yeni silahlar ardıcıl və sistemli şəkildə alınaraq gətirilir, ordunun səərəncamına verilir, onlardan istifadə qaydaları qısa müddətdə öyrədilir, müvafiq nöqtələrdə yerləşdirilir. Yeni silahlar arasında yüzlərlə zirehli texnika, bir çox gözetçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənşilli raketlər, yayılım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri vardır.

■ Müdafiə sənayesi kompleksi qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir, əvvəlki texnika və silahlar modernləşdirilir, yeniləri istehsal olunur. Son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq.

■ Bütün ixtisaslar üzrə zabit kadrları hazırlanır, şəxsi heyətin mənavi, fiziki və hərbi hazırlığı daim diqqətdə saxlanılır, ordunun peşəkarlıq səviyyəsi durmadan yüksəldir. Azərbaycan Ordusu bir sıra beynəlxalq hərbi təlimlərdə və əməliyyatlarda iştirak edir.

Bu, bizim ordudur.



AZƏRBAYCAN ORDUSU



Belə, Azərbaycan Ordusu 100 yaşını qeyd etdi!

Ötən 100 il ordumuz üçün uğursuzluq, sınaq, eyni zamanda intibah dövrü olub!

Onun keçdiyi yol hamar və rahat yox, enişli-yoxuşlu olub!

Amma bu bir həqiqətdir ki, Azərbaycan Ordusu heç zaman indiki qədər güclü, qüdrətli və möhkəm olmayıb!

Yüz yaşı arafəsində - 2016-cı ilin aprelində ordumuz yeni imkanlarını açıb göstərdi: Lələtəpə yüksəkliyi və onunla birgə 2 min hektar ərazi bizim nəzarətimizə qaytarıldı.

İkinci qeyri-adi əməliyyat isə may ayında baş verdi: Naxçıvanın Günnüt kəndi - bütövlükdə isə 11 min hektardan çox ərazi geri qaytarıldı!

Bu əməliyyatlar barədə eşitmədik, oxumuşduq!

Aprel qəhrəmanlarını tanımış, şəhidlərimizlə qürur duyaraq onlara rəhmet dilemiş, böyük hörmət və ehtiramımızı bildirmişdik!

Azadlıq meydanında keçirilən hərbi paradda isə hər şeyi öz gözələrimizlə gördük!

Həm də təkcə biz yox, bütün dünya gördü!

Sonsuz sevinc və fəxarət hissi yaşadıq!

Belə, bu möhtəşəm ordu bizim ordumuzdur, müstəqil Azərbaycanın Milli Ordusudur!

Sevdiyimiz, fəxr etdiyimiz, güvəndiyimiz ordudur!

Möhtəşəmliyi, gücü və qüdrəti göz qabağındadır!

Bu ordu ən əvvəl xalqın arzularının ifadəçisi olan Ali Baş Komandanı ilə güclüdür!

Bu ordu yüksək biliyə və peşə vərdislərinə malik zabit və generalları ilə güclüdür!

Bu ordu qəlbi vətənə və xalqa böyük məhəbbətlə döyünən igid əsgərlərimizlə güclüdür!

Bu ordu ən yeni texnologiyalara əsaslanan müasir silah-sursatı və texnikası ilə güclüdür!

Bu ordu vətənpərvərliyi, döyüş ruhu, qarşıya qoyulan hər bir tapşırığı dəqiq yerinə yetirmək bacarığı və məharəti ilə güclüdür!

Ali Baş Komandanın daimi qayğı, dövlətdən tükənməz dəstək, xalqdan sonsuz məhəbbət görən ordu yenilməz və məğlubedilməz olur!

Biz Lələtəpədə və Günnütə gücümüzü və imkanlarımızı göstərdik!

Biz Cocuq Mərcanlı nümunəsi ilə Böyük Qayıdışa başladığımızı nümayiş etdirdik!

Hərbi paradda isə nəyimiz varsa, ortaya qoyduq: həm texnika, həm şəxsi heyət sarıdan!

İndi seçim düşməndir!

Biz sülh tərəfdarı olmaqla bahəm, qüdrətli ordu da qurmuşuq!

Zaman bizə işləyir!

Hər gün daha da güclənirik, iqtisadi və hərbi qüdrətimizi artırırıq!

Baxın, a!

Sonra gec olar!

Ən nəhayət! Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən möhtəşəm paradda söylədiyi dərin məzmunlu, parlaq nitqindən bəzi xatırlatmaları bir daha diqqətinizə təqdim edirik:

■ Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır;

■ Ölkəmizdə 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur;

■ Düşmənin bütün hərbi obyektləri, strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən hər an məhv edilə bilər;

■ Ermenilərin illər boyu yaratdıqları müdafiə xəttini bir neçə gün ərzində yarıd, məhv etdik;

■ Ermenistan ordusu ilə bağlı uzun illər ərzində yayılan nağullar mifini darmadağın etdik;

■ Ermenilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir;

■ Tarixi ədalət, beynəlxalq hüquq, iqtisadi və hərbi güc, vətənpərvərlik ruhu bizim tərifimizdədir;

■ Aprel və Naxçıvan qələbələri bir daha əmin edir ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır;

■ Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək!

Bəxtiyar SADIQOV



Növbəti hərbi parad Qarabağda keçiriləcək

Bu gün dünyanın ən güclü orduları ilə bir sırada dayanan Azərbaycan Silahlı Qüvvələri hər bir vətəndaşımızın qürur və güvənc mənbəyidir. Ulu öndər Heydər Əliyevin yaratdığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin daha da qüdrətləndirdiyi ordumuzun döyüş imkanları istənilən təhdidin qarşısını layiqincə almağa və torpaqlarımızı işğal altında saxlamaq və Ermənistan ordusunu qısa zamanda darmadağın etməyə qadirdir.



Milli Məclisin deputatları da bildirirlər ki, ordumuzun artan gücü və qüdrəti ərazi-lərimizin işğaldan azad ediləcəyi günü sürətlə yaxınlaşdırır.

Çünki güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. İki il əvvəl aprel döyüşlərində də Azərbaycan öz gücünü göstərdi və düşməni layiqli zərbə vurdu.

Ordumuzun 100 illiyi münasibətilə keçirilən parad göstərdi ki, Silahlı Qüvvələrimizin gücü sürətlə artır, qoşunlarımız yeni döyüş imkanları əldə edirlər. Bütün bunlar bizə lazımdır. Lələtəpə və Günnüt zəfərlərini Şuşa və Xankəndi zəfərləri ilə tamam-
lamağın vaxtidir.

Ordumuzun qüdrətinin növbəti nümayişi

Nəsim MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı:

- İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad gözənliliyindən də yüksək səviyyədə baş tutdu. Ölkə ictimaiyyəti çoxdan bəri gözlədiyi bu paradla nümayiş etdirilən hərbi texnika ilə Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu gördü. Düzüldür, əvvəlki paraddan, 2016-cı ilin aprel zəfərindən sonra qoşunlarımızın nailiyyətləri, xüsusən modernləşmə istiqamətində görülən işlər məlum idi. Son parad isə Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə qadir olması ilə bağlı təsəvvür-
lərimizə əyanlılıq gətirdi. Baxmayaraq ki, paradda ölkəmizin hərbi potensialı tam olaraq nümayiş etdirilmirdi.

Bu parad göstərdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə əsasını qoyduğu ordumuz onun arzu etdiyi kimi inkişaf edir, qüdrətlənir, regionun hərbi gücünə çevrilir. Bəli, 25 il əvvəl, tələtlümlü iyun günlərində biz heç təsəvvür də etmirdik ki, vaxt gələcək Azərbaycan ən yüksək inkişaf göstəricilərinə nail olacaq. Yuxumuza da girməzdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək, kosmik klubun üzvü olacaq. Və o keşməkeşli, müstəqilliyimiz və dövlətimizin başı üstünə alması istəyi iyun günlərində heç kimi vəziyyəti tamamilə dəyişəcəyinə ümid etmirdi. Ancaq Heydər Əliyev xalqın ümidini qaytar-
dı, sabaha olan inamını bərpa etdi. Və biz bu gün Heydər Əliyevin böyük müdrikliklə yerinə yetirdiyi xilaskarlıq missiyasını sayəsində uğurlanımla, Prezident İlham Əliyevin qeyd etdiyi kimi tarixin ən qüdrətli Azərbaycanı ilə fəxr edirik.

Hər birimizin fəxarət ünvanlarımızdan biri də Silahlı Qüvvələrimizdir. Son 15 ildə Azərbaycan da ordu quruculuğu bir an da dayanmayıb, əksinə, ildən-ildə daha da geniş vüsət alıb. Son illərdə isə ordumuzda həyata keçirilən quruculuq işləri yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu dönmədə qarşıya qoyulan əsas məqsəd Silahlı Qüvvələrdə modernləşmə ilə bağlı islahatların dinamik həyata keçirilməsi, ordumuzun döyüş qabiliyyətinin ən müasir standartlar səviyyəsinə çatdırılmasıdır. Bu məqsədlə ən inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan Rusiya və İsrail kimi dövlətlərdən ən son silah və texnika-
ları almaq ordumuzun arsenalına daxil edildi. Görünür odur ki, ulu öndər Heydər Əliyevin "Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələrin Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycan

ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir" fikrini rəhbər tutan Azərbaycan hakimiyyəti ildən-ildə hərbi məqsədli xərcləri artırmaqla Silahlı Qüvvələrimizi döyüşkən ruhda və yalnız qələbə əzmində olan güclü bir orduya çevirib. Hərbi parad bunu bir daha təsdiq etdi.

Paradda nümayiş etdirilən pilotsuz uçuş aparatları, "T-90S" tankları, "BUK-MB" zenit-raket kompleksi, "S-300 FAVO-RIT" çoxkanallı universal mobil zenit-raket sistemi, "İldırım" və "Qalxan" hava hücumundan müdafiə kompleksləri, yüksək dəqiqliyə malik qanadlı hava-yer raketləri, artilleriya silahları sistemləri, 300 km uzaqlığa hədəfi dəqiq vuran emaliyyat-taktiki raket kompleksləri, helikopterlər, peşəkar təyyarələrimizin yüksək pilotajlıq məharətlərini nümayiş etdirdikləri döyüş təyyarələri və qırıcılar Azərbaycanın ilbəil artan hərbi xərclərinin haraya sərf olumasından xəbər verir.

Bütün bunlar göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Müasir texnika ilə təchiz edilmiş, gündən-günə modernləşən, yüksək nizam-intizama malik Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təhdidinə cavab verməyə qadirdir. Azərbaycan hərbi paradın keçirilməsini böyük hadisə adlandıran Prezident İlham Əliyev nitqini bu fikirle bitirdi: "Gün gələcək və bu gün işğal altında qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmaqla və yaxınlaşdırırıq".

Cənab İlham Əliyev həm də Ali Baş Komandan kimi əsl sərkərdədir. O sərkərdə ki, bizi böyük qələbəyə aparır, torpaqlarımızın işğaldan azad edilməyi günü sürətlə yaxınlaşdırır. 2014-cü ilin avqustunda hərbiçilərimizin cəbhədə düşməne zərbə, hərbi helikopterlin vurulması, 2016-cı ilin aprel zəfəri və nəhayət, bu günlərdə Naxçıvandan strateji yüksəkliklərin düşməndən geri alınması İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm uğurlarıdır. Bu uğurların hər biri bizi Böyük Qələbəyə, torpaqlarımızın tamamilə işğaldan azad edilməsinə aparır.

Bir məsələni də qeyd etmək istərdim ki, Silahlı Qüvvələrimizin ayrı-ayrı sahələrini təmin edən hərbiçilərimizlə yanaşı, qardaş Türkiyə hərbiçilərinin də keçdiyi hərbi parada xüsusi bir ovqat qatdı və xalqımız tərəfindən çox böyük coşğu ilə qarşılandı. Bu da iki qardaş xalqın daim bir yerdə olmasının ənənə göstəricisidir.

Paradı sonadək böyük qürur hissi ilə izlədim. Bir vətəndaş kimi güclü ordumuza sahib olduğumuz üçün özümü xoşbəxt saydım. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərini, hərbi birləşmələrini, hərbi tədris müəssisələrini, qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 4 min nəfərlik şəxsi heyətini, 240-dan çox hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin iştirak etdiyi hərbi paradda hər birimiz dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi olduq. Silahlı Qüvvələrimizin hərbi gücünün praktik nümayiş etdirildiyi bu parad bir daha hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

İftixar doğuran parad

2018-ci il Azərbaycan dövlətinin tarixində yubileylərlə zəngindir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil respublikamızda bu il bir çox dövlət orqanlarının yaradılmasında 100-cü ildönümü tamam olur. 100 illiyini qeyd edən mühüm strukturlardan biri də Azərbaycan Silahlı Qüvvələridir. 3 gün əvvəl ordumuzun yubileyi möhtəşəm hərbi-rəsmi keçid təşkil olunmaqla təntənəli surətdə qeyd edildi.



İftixar doğuran keçid düşməni ləzəyə salan ən müasir hərbi texnika və avadanlıq, silah-sursat növləri, mətin əsgərlərimizin qürurla və əzm-
lə addımlaması son dövrlər cəbhədə qazanılan qələbələrimizin və gələcək böyük zəfərin rəhnidir. Həm keçid, həm də Ali Baş Komandan cənab İlham Əliyevin tədbirdəki nitqinin məzhi son illər ordu quruculuğu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində dövlət başçısının gərgin siyasi və diplomatik səylərinin, qətiyyətli mövqeyinin və qəbul etdiyi məqsədyönlü qərarlarının məntiqi nəticəsi və bariz təzahürüdür.

Azərbaycan indiyə kimi sülh danışıqlarına sadiq qalmaqla yanaşı, ordu quruculuğunu da diqqət mərkəzinə saxlayıb. Ölkəmizin təhlükəsizlik sisteminin, müdafiə qabiliyyətinin hərtərəfli möhkəmləndirilməsi, hücum strategiyasının işlənilməsi, hazırlanması sahəsində ciddi uğurlara imza atılıb. Hərbi xərclərimiz ilk dəfə olaraq 2007-ci ildən 1 milyard dollara ötdü. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq hesabatlara əsasən, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın 50 ən güclü ordusu cərgəsində yer alır. İndiyədək ölkə vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini 2008 və 2011-ci illərdə ordumuzun keçirdiyi təntənəli hərbi paradda görmüşdülər. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan bəle paradda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğunu şahidlik etmişdi. Azərbaycan Ordusunun arsenalının ən modern silah və digər hərbi texnika ilə zənginləşməsi sonuncu paradda da göründü. Çünki bu parad göstərdi ki, dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduğu mühüm strateji silah növləri Azərbaycanda var. Rusiyadan, İsraildən, Belarudən, Türkiyədən alınan raketlər, hava hücumundan müdafiə və ən müasir reaktiv yayılma atəşi sistemləri, genişmiqyaslı dağıdıcı gücə malik emaliyyat-taktiki kompleksləri, çox mürəkkəb emaliyyatları keçirə bilən pilotsuz aparatlar çox az sayda ölkənin hərbi arsenalında mövcuddur. Azərbaycan Ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan yeni və çoxsaylı artilleriya qurğuları, reaktiv artilleriya sistemləri, onlardan eyni vaxtda düşmənin bütün mövqelərini məhv etməyə imkan verir.

Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbiçilərin sosial şəraiti yüksəldilir. Artıq ölkə üzrə demək olar ki, bütün hərbi kazarma və şəhərciklərin yenidən qurulması başa çatmaq üzrədir. Təbii ki, bütün bunlar Azərbaycanın işğalçı Ermənistanla müqayisədə əzici üstünlüyünü daha da artırır. Ermənistan rəhbərliyi də bunu yaxşı anlayır və haqlı olaraq tələş keçirir.

Hər tariximizin şanlı səhifələrindən olan 2016-cı ilin aprel hadisələrində, cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısını alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu. Aprel döyüşləri, eyni zamanda ordumuzun peşəkarlığını göstərdi. Çünki ordu-

muz əlverişsiz mövqələrdən əks-hücum emaliyyəti apararaq strateji mövqələrə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqələr, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

2016-cı ilin aprelindən başlayan və bu ilin may ayında Naxçıvanda Günnüt zəfəri ilə davam etdirilən qələblər xalqımızda milli iftixar, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına böyük inam, gənclərimizdə yüksək hərbi vətənpərvərlik coşqusu yaradır. Ordumuzun cəbhənin Naxçıvan hissəsindəki inamı irəliləyişi sübut edir ki, Silahlı Qüvvələrimiz illər boyu ermənilərin təşkil etdiyi müdafiə və istehkam sistemlərini hər an məhv etmək qabiliyyətinə malikdir.

Ali Baş Komandanın dediyi kimi, "Silahlı Qüvvələrimiz düşməne məxsus bütün hədəfləri vurmağa qadirdir".

Son illərdə dövlət başçısının, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır. Hazırda Azərbaycanda 58 müdafiə sənayesi müəssisəsi fəaliyyət göstərir. Ölkəmizin müdafiə sahəsində hazırda 1200 adda müdafiə təyinatlı məmulat istehsal olunur. Bütün bunlar həm ordumuzun tələbatını ödəmək, həm də Azərbaycanda istehsal olunan hərbi sənaye məhsullarını xaricə ixrac etmək şəraiti yaradır.

Ordumuzun qüdrətlənməsi prosesində qarşıda duran əsas vəzifələrdən biri də informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Müasir dövrdə informasiyanın yeni dəyər kəsb etməsi, strateji resurs çevrilməsi onun qorunması, təhlükəsizliyinin təmin edilməsi məsələsini ön plana çıxarır. Bütün bunlar nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən "Informasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumat topluları hazırlanıb. Topularda nazirliyin idarə, müəssisə, hərbi hissə və digər hərbi obyektlərinin internet və rabitə xidmətlərinə istifadə zamanı təhlükəsizlik tədbirləri öz əksini tapıb. Informasiya təhlükəsizliyi və bu sahədə müvafiq infrastrukturun qurulması gələcəkdə hərbi məqsədlər üçün yaradılacaq rəqəmsal texnologiyaların tətbiqi üçün geniş şərait yaradır. Bu həm məxfi məlumatların qorunması, kütləvi məlumatların təhlili, qərar-qəbul etmədə əsaslı təhlilə söykənməyi, logistika və təchizatın səmərəlilişdirilməsi, kadr ehtiyatları və hazırda fəaliyyət göstərən əməkdaşların iş keyfiyyətinin yüksəldirilməsi üçün əhəmiyyət kəsb edir.

Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Silahlı Qüvvələrə xüsusi diqqətdən və həbələ ölkədə gedən bütün islahat proseslərini düzgün və səmərəli uzlaşdırma strategiyasından irəli gəlir. Azərbaycan əsgəri havada, su-
da və quruda vətənin təhlükəsizliyini şərafətlə qoruyur, işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırdır. Bu məsələdə birlik və vətəndaş hamirliyi mövcuddur. Ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri bölgənin ən qüdrətli hərbi gücünə çevrilib.

Tamərlan VAHABOV,
ABS Hərbi Dəniz Quvvələri
Ali Məktəbinin və Corctan
Universitetinin müənnu

Lələtəpə və Günnüt qələbələrini Şuşa və Xankəndi zəfərləri ilə davam etdirəcəyik

Tahir SÜLEYMANOV,
Milli Məclisin deputatı:

- Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə keçirilən təntənəli parad respublikamızın hərbi qüdrətinin növbəti nümayişi kimi tarixə düşdü. Paradı böyük sevinc hissi ilə izləyərkən ordumuzla, əsgərlərimizlə, malik olduğumuz hərbi gücə qürur duy-
dum. Qəlbində vətənpərvərlik hissləri olan hər bir soydaşımız kimi Azərbaycanın iqtisadi baxımdan inkişafı və buna paralel olaraq ordumuzun güclənməsi məni də fəxrənləndirir.

Ölkəmizdə ayrı-ayrı qoşun növlərinin təmsilində ordu quruculuğunun ən son nailiyyətləri, xüsusən modernləşmə istiqamətində görülən işlər məlumdur. Əvvəlki hərbi paradda da ordumuzun potensial imkanlarını hərbi gücə qürur duydu-
m. Bu parad isə göstərdi ki, son bir neçə ildə Azərbaycan Ordusu sürətlə inkişaf edib, arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirib. Ən mühüm odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduğu strateji silahlar Azərbaycanda var.

Hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərini, hərbi birlik və birləşmələrinin 4 min nəfərlik şəxsi heyəti iştirak etdi, 240-dan çox hərbi texnika və silah sistemləri, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdirildi. Ən fəxrənlisi odur ki, paraddan keçən hərbi texnikanın arasında Azərbaycanda istehsal olunanlar da vardı. Bu çox böyük nailiyyətdir və Azərbaycan da hərbi sənaye kompleksinin uğurla inkişafından xəbər verir.

Bu möhtəşəm parad Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətinin nümayişi ilə yanaşı, həm də xalqımızın ümmümlü lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir nümayəndə bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsinin təsdiqidir. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatmaqda davam etməsi və regiondakı mü-

rəkəb hərbi-siyasi vəziyyət Azərbaycan Respublikası üçün öz suverenliyini və ərazi bütövlüyünü qorumaq və işğal olunmuş əraziləri azad etmək məqsədilə Silahlı Qüvvələrin döyüş imkanlarını daha da artırmağı zəruri edir. Təəssüratım ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarını istənilən hər an hərbi yolla azad etməyə qadirdir.

Buna görə Azərbaycanda hərbi xərclər milyardlarla manat həcmindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artmışdır. Biz demək olar ki, tez-tez yeni hərbi şəhərciklərin yaradılmasını barədə eşidirik. Hazırda ölkəmizdə ən yüksək məaş alan əhali qruplarından biri hərbiçilərdir. Bu bələ də olmalıdır. Ordumuzun qüdrətlənməsi, zabit və əsgərlərin sosial rifahının yüksək olması daim diqqət mərkəzində saxlanılmalıdır. Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər bütün vətəndaşlar tərəfindən yüksək razılıqla qarşılanır. Çünki ordu bizim dayacağımız, güvənc yerimizdir.

Azərbaycan inkişaf yolundadır. Artıq yeni enerji və nəqliyyat layihələrimiz işə salınıb. Bütün bunlar ölkəmizə daxil ola-
caq xarici valyutanın yeni mənbələri deməkdir. Ona görə növbəti illərdə biz Azərbaycanda daha böyük iqtisadi inkişaf müşahidə edəcəyik. İqtisadi inkişaf isə bütün sahələrin tərəqqisi üçün stimuldur. Azərbaycanı kompleks inkişafın da əsasında iqtisadiyyatın güclənməsi dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin kökündə məhz iqtisadi gücdən yararlanaraq, digər sahələrin, o cümlədən ordumuzun qüdrətlənməsinə, hərbi sənaye kompleksinin inkişafına geniş imkanlar yaradır.

Azərbaycanın hərbi sənayesi də ordumuz praktik döyüş vəsaiti ilə təchiz etməyə qadirdir. Hazırda ölkəmizdə 1200 adda hərbi məhsul istehsal olunur. Ona görə ordumuz döyüşdə həlledici rol oynaya-
nı müasir hərbi texnika sandan heç vaxt korluq çəke bilməz. Bu mənada ölkəmizin hərbi uğurları çox böyükdür və bütün bunları Ermənistan rəhbərliyi də bilməmiş deyil. Onların xüsusən son günlərdəki həyəcanını başa düşmək olar. Döyüş emaliyyatları başlasa, ermənilərin hərbi kontingenti toplamağa gücü çatmayacaq.

Prezident İlham Əliyev paraddakı çıxışında çox düzgün olaraq dedi: "Bu proses davam etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən müasir silah və texnikanı alacaq. Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var". Bəli, torpaqlarımızın işğal altında olduğu, beynəlxalq qətnamələrə məhəl qoyulmadığı bir şəraitdə Azərbaycan haqlı olaraq ordusunu gücləndirir.

Azərbaycan əsgərinin böyük vətənpərvərlik ruhu var

Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi parad bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. Azərbaycan dövləti ordu quruculuğunu əsas prioritetlərdən biri hesab edir. Bunun nəticəsidir ki, ordumuz dünyanın ən güclü orduları sırasındadır.



Bugünkü gücümüz və yüksəlişimiz həmin düzgün və uzaqgörən siyasətin uğurla davam etdirilməsindədir. Artıq 15 ildən çoxdur Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan güclənib, qüdrətlənib, dünyada söz sahibi olub. Ötən illər ərzində ölkəmiz böyük beynəlxalq layihələri gerçəkləşdirib. İndi dünyada ən nəhəng layihələrdən biri olan "Cənub qaz dəhlizi"ni həyata keçirmək deyil. Dövlət başçısı neft-qaz sektorunda əldə olunan gəlirləri insan kapitalına çevirib, iqtisadiyyatı şəxələndirib.

İqtisadi imkanlarımız bizə ordumuzun gücünü də artırmağa imkan verib. Təsədüfi deyil ki, 2003-cü ildən indiyədək hərbi xərclərimizi 15 dəfə artırıb bilmışıq. Hərbiçilərin xidmət şəraiti gətirdikdə daha da yaxşılaşır. Neçə-neçə yeni hərbi şəhərcik yaradılıb, köhnələri isə əsaslı təmir edilib.

Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla və texnika ilə

təchiz olunub. Bir çox hərbi təyinatlı məhsulların məhz ölkəmizdə istehsal olunması da Azərbaycann gücünü göstərən amillərdəndir. Son illər ərzində 20-dən artıq hərbi zavod yaradılıb. Bu müəssisələrdə 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar buraxılır. Azərbaycan artıq özünün hərbi məhsullarını da ixrac etməyə başlayıb.

Azadlıq meydanındakı hərbi parad düşməne bir daha sübut etdi ki, Azərbaycan Ordusu onun istənilən hərbi və strateji obyektini məhv edə bilər.

2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan emaliyyatında işğalçılardan azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı dağalandı. Bu bayrağın tezliklə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, müvəqqəti işğal altında olan digər bölgələrimizdə qaldırılacağına da heç bir şübhə yoxdur. Çünki biz təkə hərbi gücə deyil, həm də böyük vətənpərvərlik ruhuna maliklik.

Çünki Azərbaycan dövlətinin müdrik başçısı, Azərbaycan Ordusunun güclü sərkərdəsi var. Azərbaycanın əsgər, zabit və generalları əsl qəhrəmanlıq və rəşadət göstərərək strateji yüksəkliklərdə əldə etmişlər. Odur ki, bu gün ermənilərin işğal edilmiş torpaqlarımızda qazdıqları sənğərlərdə Azərbaycan əsgəri xidmət göstərir. Lələtəpədə, Ağdərə dağlarında bayrağımız ucalır.

Bizim - müharibə və əmək vətənlərinin, dünyanın çox gərdişli girmüş yaşlı insanların, ağsaqqal və ağbircəklərin böyük qələbəmizin heç də uzaqda olmadığına şübhəmə yoxdur. Biz bir neçə gün bundan əvvəl keçirilmiş paradda baxdıqca böyük qələbə paradımızı gözümüzü önünə gətirir, o xoşbəxt günün tezliklə gələcəyini arzulayır, dualar edirdik.

Chahangir NƏSİROV,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının komissiya sədri

Biz - yaşlı nəslin nümayəndələri bütün bunlardan daha çox qürur duyuruq. Çünki vətənimizin, xalqımızın ağır günlər yaşadığının çox şahidi olmuşuq. Mən bu təntənəli paradı izlədikcə gözlerim öünə keçən əsrin sonlarında baş verən acınacaqlı olayları gətirirəm. Azərbaycanlıların Ermenistanıdakı dədə-baba yurdlarından vəhşicəsinə qovulması, Qara Yanvarda eliyalin insanlarını gülşəbaran edilməsi, Dağlıq Qarabağda, sərhədyanı bölgələrdə baş verən qanlı hadisələr, torpaqlarımızın 20 faizinin işğalı... Üstəlik, ölkə daxilindəki

çekişmələr, hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da gərginləşdirdi. Hərbi paraddakı nitqində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı müdrik xalqdır və tarixinin həmin çətin məqamında da düzgün qərar qəbul etdi. Ulu öndər Heydər Əliyev böyük tekdilə hakimiyyətə dəvət olundu. Bununla da Azərbaycan xalqı öz nicatını tapdı. Azərbaycan iqtisadiyyatı dirçəldi, cəbhədə atəşkes elan edildi, insanlar qəddini düzəldi, ölkə güclənməyə başladı.



Ermənistanda böyük təşviş: “İlham Əliyev Yerevanın artıq 80 kilometrliyində irəliləyib”

Möhtəşəm hərbi parad və Ali Baş Komandanımızın sərt bəyanatları Ermənistanda məğlubiyyətin qaçılmaz olduğuna tam əminlik yaradıb



Əvvəli 1-ci səh.

Bu günlərdə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü Belarus 300 kilometr hədəfi vura bilən raketləri Azərbaycana satdı. Onlar hərbi parad da nümayiş olundu. Bu situasiyada hansısa ölkəni Azərbaycana silahı satdığına görə qınmaq absurdur. Çünki onlar dərhal Ermənistanla öz münafəqərinin addımlarını nümunə göstərəcəklər.

Erməni politoloq Suren Sarkisyan yeni helikopterlərin Azərbaycanın Hərbi Hava Qüvvələrinin gücünü daha da artıracağını hesab edir: “Bu helikopterlərdən təkə daşıma, yaxud xilas etmə üçün deyil, həm də döyüş şəraitində istifadə edilə bilər, böyük maneəvə qabiliyyətinə malik olan mobil texnikalardır”.

Digər erməni ekspert Ruben Toroyan vurğulayır ki, Azərbaycan hərbi parad da güc nümayiş etdirdi, Nikol Paşinyan iqtidarının bütün bunları nəzərə alması vacibdir. Ekspert hesab edir ki, indi güc yolu ilə Ermənistanla danışmaq Azərbaycan üçün daha rahatdır.

İlham Əliyevin mesajı erməni cəmiyyətində xofu artırır

Azərbaycan Ordusunun hərbi parad fonunda gücünü təsdiqləyən və bunun ermənilər üçün yaxşı heç nə vəd etmədiyini göstərən daha bir faktor Azərbaycanın Naxçıvan istiqamətində 11 min hektar ərazinin azad edilməsidir. Ermənistanın “Yerkramas” saytı yazır ki, Naxçıvan əməliyyatlarının ardınca iyunun 26-da keçirilən hərbi paradla Azərbaycan yeni mesajlar verir:

“Azərbaycan Ordusu son paradla yenə Ermənistanla müqayisədə daha müasir hərbi texnologiyalara malik olduğunu nümayiş etdirdi. Onu da göstərdi ki, Azərbaycan Ermənistan kimi təkə Rusiyadan yox, digər ölkələrdən də silah alır və özünün yerli istehsalı var. Bütün bunların Naxçıvan istiqamətində baş verənlərdən sonraya təsadüf etməsi Ermənistan üçün iqiqat xəbərdarlıqdır. Hazırda Azərbaycanın Naxçıvanda 20 min hərbi qulluqçusu var, bununla yanaşı, yüzlərlə zirehli texnika, Hava Hücumundan Müdafiə sistemləri və 90 kilometr və daha uzaq məsafədəki hədəfi vurmaq bacarığına malik zənit-raket kompleksləri yerləşdirilib.

Realılıq həm də ondan ibarətdir ki, Azərbaycan Naxçıvan istiqamətində 11 min hektar əraziyə nəzarəti ələ keçirib. Hesablamalarımıza görə, bu, atəşkəsdən sonrakı dövrdə Azərbaycan Ordusunun ən böyük əraziyə nəzarəti ələ keçirməsidir. Hətta bu ərazi “Aprel müharibəsində” Azərbaycanın nəzarətə götürdüyü ərazilərdən təxminən iki dəfə daha böyükdür. Ən kədrlisi isə Ermənistan hakimiyyətinin reaksiyasıdır. Keçmiş rejim “Aprel müharibəsi”ndəki məğlubiyyətə necə adı reaksiya vermişdisə, indiki hakimiyyət də Naxçıvan cəbhəsindəki məğlubiyyətə eyni reaksiyanı verdi. Görünür, Ermənistan hakimiyyəti hadisələrə tüpürür, hərçənd, bu ərazilər Yerevanın 70-80 kilometrliyində baş verir. Bəli, İlham Əliyev ordusu ilə Yerevanın lap yaxınlığına doğru irəliləyir”.

“Hərb cəbhəsində daha böyük sürətlə Azərbaycana udzuruq”

Bununla yanaşı, sosial şəbəkələrdə paylaşılan statuslardan və verilən şərhərdən qənaətə gəlmək



olar ki, Ermənistanda ümumi əhvali-ruhiyyə Bakıda keçirilən paradın fonunda kifayət qədər pessimistdir. Cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzlegdiyi çoxsaylı problemlərdən daha çox narazılıq bildirir, Azərbaycanın artan hərbi gücündən ciddi narahatlıq keçirir. Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayırlar.

Sosial mediada paylaşılan statuslardan və yazılan şərhərdən bunu aydın görmək olar. Açıq qeyd olunur ki, Azərbaycan Aprel dərslərini də istənilən vaxt təkrarlaya bilər. “Facebook” sosial şəbəkə istifadəçilərinin Şaqen Martirosyan adlı bir nəfərin şərhinə isə xüsusilə diqqət çəkir: “Azərbaycan daim güclü orduya malik olduğunu bildirir. İyunun 26-da keçirdikləri paradla bunu təsdiqlədilər. Bizdə isə ordu deyəndə daha çox korruptsiya və cinayət yuvası yada düşür”.

Karen Mkrtçyan adlı “Facebook” istifadəçisi isə bildirir: “Nə vaxta qədər belə davam edəcək? Biz hər cəbhəsində daha böyük sürətlə Azərbaycana udzuruq. Onlar yeni silahlar göstərirlər, biz isə hələ də ötən əsrin 70-80-ci illərinin silahlarından istifadə edirik”.

Daha bir Ermənistan vətəndaşı Armen Muradyan isə “Twitter”də belə bir status paylaşır: “Nikol Paşinyan məsləhət gördüm ki, Serj Sarkisyanın səhvlərini təkrar etməsin. Yoxsa yeni döyüşlərdə daha ağır məğlubiyyətə düşər ola bilər. Azərbaycan paradla silahlarını elə-belə nümayiş etdirmirdi”.

“Paraddakı texnika ilə Azərbaycan bizi darmadağın edər”

Robert Şaqinyan adlı biri isə “Twitter”də yazıb: “Azərbaycanlıların Aprel hücumundan və Naxçıvanda əməliyyatlarından sonrakı qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımı addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Onun paradında dedikləri rus saytlarından oxumaq kifayətdir ki, bizi nələrin gözlədiyini təsəvvür edəsən”.

Karen Markaryan adlı birinin paylaşdığı status və ona yazılan rəylər çoxlu bəyənmələr toplamışdı: “Dünən təsadüfən “Facebook”da bir səhifədə Azərbaycandakı paraddan şəkilləri gördüm. Maraqla baxdım və sözün əsl mənasında, şok yaşadım. Ermənistan rəhbərliyi hər dəfə müharibədən dəm vurur. Paraddakı texnika ilə Azərbaycan bizi darmadağın edər. Elə hey deyirik müharibə, müharibə, müharibə... Bir də gözümüzü açacağıq ki, Azərbaycan tankları Yerevanda hərbi parad keçirir”.

“İlham Əliyev Sarkisyanın ardınca Paşinyana da yüksək peşəkarlığın necə olduğunu göstərdi, əsl dərs verdi”

Avrik Stepanyan adlı birisi isə “Ermənistanı parlaq gələcək yox, parlaq ölüm gözləyir” başlıqlı “tweet” atıb: “Azərbaycan hərbi parad keçirir və bütün dünyanın gündəm mövzuna çevrilir. Biz keçirdəndə isə

baxıb gülürlər. Həqiqətən, gülməlidir də. Sarkisyan vətənimizi, zavodlarımızı, torpaqlarımızın yarısını quldur oğlaxlara, yarısını da xaricilərə satdı. İndi gələn Paşinyan da Ermənistanı parlaq bazara çevirir”.

Henrix Aşotyan isə “Odnoklassniki”də hərbi paradla bağlı paylaşımın altına belə bir şərh yazıb: “Açıq reallıq budur. Azərbaycan Prezidenti iki il əvvəl apreldə S.Sarkisyanı, indi isə Günnütün geri alınması ilə Paşinyana yüksək peşəkarlığın necə olduğunu göstərdi, əsl dərs verdi. Bizim yeni baş nazirimiz bəs nə etdi? Seyrəti mövqeyində qaldı. Deyəsən, bu da Sarkisyanın yolu ilə gedir”.

Edvard Karapetyan “İnstagram”da hərbi paradla bağlı şərh yazaraq qeyd edib: “Dostlar, acı olsa da, reallığı Azərbaycanın hərbi paradında gördük. Belə davam etsə, İlham Əliyevin növbəti hərbi paradı Bakıda yox, Stepanakertdə (Xankəndi - red.) olacaq”.

“İlham Əliyev yavaş-yavaş Şuşaya doğru irəliləyir”

Silva Qalstukyan adlı “Facebook” istifadəçisi isə hərbi paradla bağlı paylaşımında daha bədbin şərh verib: “Dostlar, Ermənistan ölüb, ağlayırı yoxdur. Paradı izlədim, dəhşətə gəldim. Xəbəriniz varmı ki, İlham Əliyev yavaş-yavaş Şuşaya doğru irəliləyir. Məni qınasınız da yəne də deyəcəm: Övladlarıma, mənə müharibə və Artsax (Qarabağ-red.) lazım deyil. Paşinyan da Sarkisyanın tayıdır. Xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləyir. Necə olur-olsun, kim ölürlərsən, tək hakimiyyətdə qalsın. Çox qorxulu bir vəziyyətdir”.

Qalstukyanın paylaşımına rəy bildirən Razmik Xaçaturovun fikirləri isə həqiqəti göstərir: “İlham Əliyevin hərbi paraddakı çıxışı çox qorxuludur. Nə vaxta qədər belə davam edəcək? Bizim yeni baş nazirimiz Paşinyan isə gecələri “Facebook”da oturmaq axmaq söhbətlər edir. Bu adamın işi-gücü ancaq sosial şəbəkədir. Gör biz kim üçün günlərlə küçədə etirazlar keçirmişik. Həyatı da...”

“Erməni gəncləri boş yerə ölmək istəmirlər”

David Sarkisyan adlı sosial şəbəkə istifadəçisi “Vkontakte”də rəy yazmışdı. Geyimindən və paylaşıdığı şəkillərdən hərbi sistemdə çalışdığı hiss olunurdu: “Azərbaycanın son hərbi paradı və orada verilən mesajlar təsadüfə ola bilməz və sonra Ermənistan ciddi zərbə ilə qarşılaşa bilər. Müharibənin yenilənməsi təhlükəsi var”.

Henrix Balayan isə Davidin şərhinə rəy bildirib: “Bu texnika ilə bizi acı günlər gözləyir. Yəne də, ən çox itki biz tərəfdə olar. Gərəkdir yuxarıda oturanlar son iki iləki döyüşlərdən nəticə çıxartırsınlar. Əsgərlərimiz axı boş yerə niyə ölsünlər ki?”

Manvel Baqdasaryan adlı bir gəncin “Facebook”da “Ermənistan vətənpərvərləri” adlı səhifədə paradla bağlı paylaşımına verdiyi şərh də diqqət çəkib: “Deyərim, yaxşı ki Aprel döyüşləri oldu və bütün reallıqları gördük. Azərbaycanın son hərbi paradı isə göstərdi ki, fərqli çox böyükdür. Biz erməni gəncləri boş yerə ölmək istəmirik”.

Bütün bunlar hərbi paradın işğalçı tərəfdə ciddi xof yaratdığını aydın nümayiş etdirir.

Elçin CƏFƏROV,
“Azərbaycan”

Bilal DÜNDAR: “Azərbaycan Silahlı Qüvvələri peşəkarlığına və hərbi təchizatına görə ən müasir ordulardan biridir”

Bu gün Azərbaycan Silahlı Qüvvələri peşəkarlığına və hərbi təchizatına görə ən müasir ordulardan biridir. Azərbaycan Silahlı Qüvvələrinin nizam-intizamı, hazırlıq və təchizat səviyyəsi Türkiyə Ordusu ilə eynidir. İki qardaş və dost xalqın orduları xalqlarımızın ümidi və ölkələrimizin təhlükəsizliyinin təminatıdır.

Bu fikirləri Türkiyə-Azərbaycan Dənəkləri Federasiyasının sədri Bilal Dündar Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradla əlaqədar AZƏRTAC-a açıqlamasında deyib.

Bilal Dündar bildirib: “Əsgərlik peyğəmbər ocağıdır” kəlamı xalqlarımızın ordularına verdikləri böyük önəm göstəricisidir. Azərbaycan



can Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradla Türkiyə və Azərbaycan ordularının çiyin-çiyinə addımlayaraq bizə unudulmaz hissələr yaşatdılar.

Türkiyənin milli müdafiə naziri Nureddin Canikli və Türk Silahlı Qüvvələri Baş Qərargahının reisi, ordu generalı Hulusi Akarın hərbi paradı izləmək üçün Bakıya səfər etmələri xalqlarımız arasındakı qardaşlıq bağlarının ən yüksək səviyyədə ol-

masının göstəricisidir. Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan qırıcı təyyarələrin Bakı səmasında nümunəvi uçuşları bu qardaşlığın daha bir təzahürü oldu”.

Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının ölkələrimiz və xalqlarımız üçün yol xəritəsi olduğunu vurğulayan Bilal Dündar qeyd edib ki, Azadlıq meydanında iki qardaş dövlətin Hərbi Hava, Quru və Dəniz qüvvələrinin parad heyətlərinin təntənəli marşla tribuna önündən keçmələri dostlarımızla isə qorxu hissi yaşatdı.

Tərtərlilər ordumuza güvənirlər

Daim ordumuzla bir yerdə olan tərtərlilər Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 100 illiyini rayon ərazisindəki hərbi hissələrdə əsgər və zabitlərlə birgə qeyd etmişlər.

Rayon ictimaiyyətinin nümayəndələri və ərazidə xidmət edən hərbiçilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsinin ziyarət edərək, önünə gül dəstələri düzmüşlər.

Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərlərinin, müharibə veteranlarının, hüquq mühafizə orqanlarının əməkdaşlarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirlərdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əsgər və zabitlərə təbrik məktubu oxunmuşdur.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. Azərbaycanda ordu quruculuğu prosesindən danışan natiq bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaranan Silahlı Qüvvələr həmin dövrdə Qarabağda, Bakı və ətraf ərazilərdə aparılan hərbi əməliyyatlarda düşməni ağır məğlubiyyətə uğradaraq ölkənin ərazi bütövlüyünün müdafiəsini təmin etmişdir.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başlandı, vahid komandanlığa tabe olan nizamı ordu yaradıldı.



Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.

Ordu quruculuğu sahəsində dövlət siyasətinin məntiqi nəticəsi olaraq son illərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək güclənmişdir. Ordumuzun maddi-texniki bazası möhkəmlənmiş, müasir silahlarla təminəti istiqamətində mühüm işlər görülmüş, döyüş qabiliyyəti müqayisəsizdirləz dərəcədə artmışdır.

2016-cı ilin aprel ayında cəbhə xəttində erməni silahı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat da Si-

lahlı Qüvvələrimizin uğurları sırasındadır. Həmin əməliyyat nəticəsində Şərir rayonu-nun Günnüt kəndi işğaldan azad edildi. İnənir ki, Cəbuq Mercanlıdan başlanan qayıdışlara başa çatacaqdır. Azərbaycan bayrağı tezliklə işğal altında olan digər ərazilərimizdə də dalğalanacaqdır.

Digər digər xidmətlər də vətənimizin müdafiəçilərini təbrik etmiş, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü sayəsində işğal altında olan bütün torpaqlarımızın azad olunacağına əminliklərini ifadə etmişlər.

Tədbirdə xidmətdə fərqlənən zabit və əsgərlər Tərtər Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunmuşdur. Azərbaycanın əməkdar artisti Aybəniz Həşimovanın rəhbərlik etdiyi “Sənət akademiyası”nın və rayon Mədəniyyət Mərkəzinin özəfaliyyət kollektivinin səsləndirdikləri musiqi nümunələri tədbir iştirakçılarında xoş əhvali-ruhiyyə yaratmışdır.

Lazım QULİYEV,
“Azərbaycan”

Azərbaycan-Ermənistan dövlət sərhədində keçirilən monitoring insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitoring insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdikləri ki, monitoringi

Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviy və Gennadi Petrika keçiriblər.

Ermənistan tərəfindən isə monitoringi şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster aparırlar.

Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 92 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdikləri ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızıllıca kəndlərində, Bərd rayonunun Çinarı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazi-

sindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyçay, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Cəvahirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veyssali, Qarənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.



Peşə təhsili haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığını səmərəliliyinin artırılması və rəqəbatqabiliyyəti ixtisası kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilatı-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənalara ifadə edir:

1.0.1. formal peşə təhsili - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması;

1.0.2. ixtisaslaşma - müvafiq peşə təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası;

1.0.3. ilk peşə təhsili - müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri, metodiki və praktiki hazırlıq;

1.0.4. informal peşə təhsili - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması;

1.0.5. inklüziv təhsil - təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və təhsil alanların müxtəlif xüsusiyyətlərinə uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi;

1.0.6. istehsalat təcrübəsi - ixtisas üzrə təhsilalanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktiki fəaliyyət prosesi;

1.0.7. istehsalat təlimi - peşə təhsilinin mütləq tərkib hissəsi kimi təhsilalanların konkret ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki fəaliyyət prosesi;

1.0.8. iş yerində təcrübə müqaviləsi - peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsində dair üçtərəfli müqavilə;

1.0.9. kvalifikasiya - şəxsin müvafiq standartlara uyğun şəraitlərə, bacarıqlara malik olduğunu dövlət təhsil sənədi ilə təsdiq edilməsi;

1.0.10. qeyri-formal peşə təhsili - müxtəlif kurslarda, dərmlərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması;

1.0.11. modul (modul təlimi) - təhsil proqramının (kurikulumu) və ya təlim müddətinin müstəqil olması olub, konkret peşə-ixtisas şəraitlərinin formalaşdırılması üzrə materialların ayrı-ayrı bloklar halında strukturlaşdırılmış şəkildə bir-biri ilə əlaqəli dövrələnməsi nəzərdə tutan təlim hissəsidir;

1.0.12. peşə - insanın fiziki qüvvəsi və səylərinin təbii sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübə vərdislərə yiyələnmiş insanın əmək fəaliyyəti;

1.0.13. peşə liseyi - peşə təhsili ilə birlikdə tam orta təhsil verən təhsil müəssisəsi;

1.0.14. peşə məktəbi - peşə təhsil verən təhsil müəssisəsi;

1.0.15. peşə standartları - konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən sənəd;

1.0.16. peşə təhsili - əmək bazasının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadrların hazırlığı üçün pilləsi;

1.0.17. peşə təhsil mərkəzi - müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış ümumi orta təhsil və tam orta təhsil bazasında peşə təhsilinin bütün səviyyələrində fəaliyyət göstərən təhsil müəssisəsi;

1.0.18. peşə təhsili müəssisəsi - əmək bazasının tələblərinə uyğunlaşdırmaq məqsədilə əlçatan, şəraitlərin inkişafı və karyera yönüldü davamlı və sistemli peşə təhsilini və təlimini həyata keçirən təhsil müəssisəsi;

1.0.19. peşə təhsil müəssisəsində müdavin - peşə təhsili müəssisəsində qısamüddətli kurslarda təhsil alan şəxslər;

1.0.20. peşə təhsil müəssisəsində tələbə - peşə təhsil müəssisəsində peşə təhsilinin səviyyələri üzrə təhsil alan şəxslər;

1.0.21. peşə təlimi - təhsilverənə təhsilalan arasında müəyyən növ işin (işlərpununu) yerinə yetirməsində qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji proses;

1.0.22. texniki peşə təhsili - müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq;

1.0.23. yüksək texniki peşə təhsili - müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkil və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq.

Maddə 2. Peşə təhsili haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Peşə təhsili haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Təhsil haqqında", "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu qanundan, peşə təhsili sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi və tələblərinin peşə təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, peşə təhsili prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və peşə təhsilinin təşkilatı-hüquqi bazasını yaratmaqdan ibarətdir.

2.3. Bu qanun təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqi və rifahını yüksəltmək məqsədilə müxtəlif növ və səviyyədə olan peşə hazırlığının bütün formalarına şamil edilir.

Maddə 3. Peşə təhsili sahəsində dövlət siyasətinin əsas prinsipləri və istiqamətləri

3.1. Dövlət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.1.1. peşə təhsili sahəsində bərabər imkanların yaradılması;

3.1.2. peşə təhsilinin yerli və beynəlxalq təhsil sisteminin, elm və texnikanın nailiyyətlərini, ələ və ictimai tərbiyəsinin məqsədyönlü inteqrasiyası əsasında təşkil;

3.1.3. peşə təhsilinin könüllülüüyü və əlçatanlığı;

3.1.4. peşə təhsili və təlimi sahəsində fasiləsiz geyrənmenin, varisliliyin və mobilliyin təmin olunması;

3.1.5. peşə təhsilinin müasir standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu, nəticəyönlü metodlarla təşkil.

3.2. Peşə təhsili sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

3.2.1. peşə təhsilinin inkişafı üçün stimullaşdırıcı tədbirlərin tətbiqi;

3.2.2. peşə təhsili üzrə məlumat bazasının yaradılması;

3.2.3. peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, sənətlərin və təcrübənin qiymətləndirilməsi və tanınması;

3.2.4. nəticələrə əsaslanan maliyyələşdirmə sisteminin və əmək bazasında rəqabətə davamlı, stimullaşdırıcı əməkhaqqı sisteminin yaradılması;

3.2.5. sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilinin təşkil;

3.2.6. peşə təhsili müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafını təmin edərək, müasir tələblərə cavab verən və ömür boyu təhsil təmin edən peşə təhsil infrastrukturunun yaradılması;

3.2.7. peşə təhsilinin inkişafı üzrə dövlət proqramlarının hazırlanması;

3.2.8. işəgötürənlərin peşə təhsili və təlimi sistemində inteqrasiyası, onların yüksək ixtisaslı kadrlarının tədris prosesinə cəlb edilməsi;

3.2.9. peşə təhsili sisteminin dayanıqlı və çoxmənbəli maliyyələşdirilməsinin formalaşdırılması;

3.2.10. səriştəyə əsaslanan şəxsiyyət-yönüldü və əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin məzmununun formalaşdırılması.

Maddə 4. Peşə təhsili sahəsində dövlətin vəzifələri

4.0. Peşə təhsili sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. peşə təhsili sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

4.0.2. peşə təhsili və təlimi sisteminin inkişaf istiqamətlərini müəyyənləşdirmək;

4.0.3. peşə təhsilində dair normativ hüquqi aktlar qəbul etmək, bu sahənin inkişafı üzrə şəraitlərə əsaslanan, nəticəyönlü dövlət təhsil standartlarını və kvalifikasiyalara uyğun təhsil proqramlarını (kurikulumları) təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək;

4.0.4. müvafiq peşə üzrə təhsil standartları və proqramlarının (kurikulumların) hazırlanması üçün sahibkarlar, onların birlikləri, peşə assosiasiyaları ilə əməkdaşlıq etmək;

4.0.5. peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etmək, dövlət sifarişini və ödənişli əsaslarla təhsil haqqının məbləğini müəyyən etmək;

4.0.6. peşə təhsilinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmi, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin etmək;

4.0.7. dövlət peşə təhsili müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək;

4.0.8. əli təhsil müəssisələrində peşə təhsili və təlimi sistemi üçün kadrların hazırlığını nəzərdə tutan digər normativlərini təsdiq etmək, dövlət sifarişini və ödənişli əsaslarla təhsil haqqının məbləğini müəyyən etmək;

4.0.9. dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl peşə təhsili müəssisələrinin nizamnamələrinə rəy vermək;

4.0.10. əmək bazarının tələblərinə və dövlət-özəl tərəfdaşlıq mexanizminə uyğun olaraq, peşə təhsili müəssisələrində kadrların hazırlığına dair sifarişlərin formalaşdırılmasını təmin etmək və proqnozları tərtib etmək;

4.0.11. peşə təhsilinin qeyri-dövlət sektorunun dəstəklənməsi və rəqabət mühitinin inkişafı məqsədilə özəl və bələdiyyə peşə təhsili müəssisələri ilə əməkdaşlıq etmək və onlara metodik kömək göstərmək;

4.0.12. peşə təhsili müəssisələrində mühəndis-pedaqoji işçilərin və təhsil alanların təhlükəsizliyini təmin edən tədbirlərin (sığorta, əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin qorunması, sanitariya-gigiyena qaydaları və s.) yerinə yetirilməsi nəzərdə tutulmuş;

4.0.13. peşə təhsili müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədilə məlumat bazasını yaratmaq və onun digər təhsil pillələri və səviyyələrinin məlumat infrastrukturuna inteqrasiyasını təmin etmək;

4.0.14. müasir təhsil mühitinin yaradılması məqsədilə yeni təhsil texnologiyalarının istifadə etməklə, tədris prosesində innovasiyaların tətbiqinə şərait yaratmaq;

4.0.15. peşə təhsili müəssisələrinə elmi-metodik rəhbərliyi və təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;

4.0.16. işəgötürənlərin və təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iş yerlərində və peşə təhsili müəssisələrində təcrübə proqramlarını hazırlamaq;

4.0.17. insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində müdafi problemləri araşdırmaq, bu istiqamətdə analitik və metodik materiallar hazırlamaq;

4.0.18. peşə təhsili müəssisəsinin fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;

4.0.19. peşə təhsili müəssisəsinin akkreditasiyası və təhsilverənlərinin attestasiyası (sertifikasişdırılması) qaydasını müəyyən etmək, akkreditasiyanı və attestasiyanı (sertifikasişdırılmanı) həyata keçirmək;

4.0.20. dövlət peşə təhsili müəssisəsinin maddi-texniki və tədris bazasının yenilənməsi məqsədilə

məsi məqsədilə ümumtəhsil və ixtisas dərsləri, tədris vəsaitləri, ədəbiyyatlar, ayanı və texniki vasitələrlə təmin etmək;

4.0.21. dövlət peşə təhsili müəssisəsində ödənişsiz tibbi xidmətin təşkilini həyata keçirmək;

4.0.22. yaşlılar üçün peşə təlimini və ixtisasartırmanı təmin etmək;

4.0.23. sağlamlıq imkanları məhdud olan uşaqların və əlillərin peşə təhsili almaq hüququnu təmin etmək və onların ixtisasına uyğun işlə təmin olunmasına yardımçı olmaq;

4.0.24. peşə təhsili müəssisələrinə olan tələbatı müəyyənləşdirmək, peşə təhsili müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlayıb həyata keçirmək;

4.0.25. peşə təhsili sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etmək;

4.0.26. bütödənkənar vəsaitin cəlb edilməsi məqsədilə dövlət peşə təhsil müəssisələrində profilinə uyğun istehsalat infrastrukturunun yaradılmasını təmin etmək;

4.0.27. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə təhsili müəssisələrində bərabər şəraitlə təhsil almaq hüququnu təmin etmək;

4.0.28. peşə təhsili müəssisəsinin məzmunlarına peşə təhsilinin növbəti səviyyəsinə keçid zamanı üstünlük vermək;

4.0.29. dövlət peşə təhsili müəssisələrində təhsilalanları xüsusi iş geyim formaları ilə təmin etmək;

4.0.30. peşə təhsili sahəsinin inkişafına dəstək verən müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq;

4.0.31. peşə təhsili müəssisələrinin və peşə təhsili müəssisələri məzmunlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün şərait yaratmaq.

Maddə 5. Peşə təhsilinin dövlət standartları

5.1. Peşə təhsilinin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5.2. Tabeliyyət, müliyyəti və təşkilatı-hüquqi formasından asılı olmayaraq, peşə təhsili müəssisələrində təhsil peşə təhsilinin dövlət standartlarına uyğun təşkil edilir.

5.3. Peşə təhsilinin dövlət standartları bu təhsil pilləsinin məzmununu, idarə olunmasını, maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin öçülə bilən keyfiyyəti göstəricilərini, təhsil alanların bilik, bacarıq və vərdislərinin səviyyəsinə müəyyənləşdirir.

5.4. Sağlamlıq imkanları məhdud olan şəxslərin peşə təhsili xüsusi dövlət standartları əsasında həyata keçirilir.

5.5. Cəzaçəkəmə müəssisələrində nəzərdə fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi və həmin sahədə təbiiq edilən dövlət peşə təhsili standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 6. Tədris dili

6.1. Peşə təhsili müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir.

6.2. Peşə təhsili müəssisələrində tədris "Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu və peşə təhsilinin dövlət standartlarına uyğun olaraq Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə digər dillərdə də aparıla bilər.

2-ci fəsil
Peşə təhsilinin təşkil

Maddə 7. Peşə təhsilinin mahiyyəti və məqsədi

7.1. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsil alanlar tərəfindən bilik, bacarıq və vərdislərinin mənimsənilməsinin, onların ixtisaslarının daim artırılmasını, eyni zamanda, zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir.

7.2. Peşə təhsili təhsilalanların tərbiyəsinin mənavi və bacarıq dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.

7.3. Peşə təhsili aşağıdakı məqsədlərə xidmət edir:

7.3.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın adət və ənənələrinə hörmət edən, ümumbəşəri dəyərləri qoruyan, azərbaycançılıq ideyalarına sadıq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

7.3.2. sistemləşdirilmiş bilik, bacarıq və vərdislərin mənimsənilməsinin və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq;

7.3.3. təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, onlara müasir qeyri-formal yanaşma və sahibkarlıq bacarıqlarının artırılması istiqamətində həm nəzəri məlumatların, həm də praktiki bacarıqların öyrədilməsi məqsədilə müvafiq şəraitlər əsasında təlim və təhsil proqramları (kurikulumları) tərtib etmək;

7.3.4. kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyəti, təbiətə və insanlara həssas münasibət, özünü və digərlərinin hüquqlarına hörmət hissi aşılamaq;

7.3.5. məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, səbəst qərar qəbul etmək və müstəqil öyrənmək meylinin təşəkkülü;

7.3.6. nəzəri biliklərə və praktik bacarıqlara yiyələnmə, müasir tətəkkürlü və rəqabət qabiliyyəti müəssisə-kadrlar hazırlamaq;

7.3.7. sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;

7.3.8. ehtiyac duyulan ixtisaslar üzrə əmək bazarının daim dəyişən tələbatının ödənilməsinin təmin etmək.

Maddə 8. Peşə təhsili proqramı (kurikulum)

8.1. Peşə təhsili üzrə ixtisasın proqramı (kurikulumu) peşə təhsilinin dövlət standartları, ixtisasın peşə standartı və peşə təhsilinin məzmununa dair bu qanunla müəyyən olunan ümumi tələblərə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

8.2. İşçi təhsil proqramları (kurikulumlar) peşə təhsili müəssisələrində maraqlı tərəflərin nümayəndələrinin (işəgötürənlər, müəxəssislər, təhsilalanlar, təhsilverənlər) iştirakı ilə nümunəvi təhsil proqramları (kurikulumlar) əsasında hazırlanır.

8.3. Peşə təhsili pilləsinin ayrı-ayrı ixtisaslar (ixtisas qrupları) üzrə təhsil proqramlarına (kurikulumlara) aşağıdakı tədris-metodik sənədlər daxildir:

8.3.1. ixtisasın peşə standartı, modul strukturu və tədris planları;

8.3.2. təhsil proqramının (kurikulumların) təbiiq ilə bağlı işçi təhsil proqramlarının (kurikulumların), o cümlədən işçi tədris planlarının, istehsalat işlərinin siyahısının, mövzu-təqvim planlarının hazırlanması, istehsalat sınaq işlərinin yerinə yetirilməsi, təhsilalanların aralıq və yekun dövlət attestasiyasının keçirilməsi və s. məsələlərə dair metodiki göstərişlər;

8.3.3. fənlərin (modulların) təhsil proqramları (kurikulumları);

8.3.4. fənlər (modullar) üzrə nəzəri biliklərin və təcrübə bacarıqların (istehsalat təlimi və təcrübəsinin) qiymətləndirmə meyarları;

8.3.5. dərsləklər, dərslərsəitləri;

8.3.6. ixtisas və ümumtəhsil fənləri üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə və istehsalat təcrübələrinin yekunları bərəde hesabatlara hazırlanmasına dair metodiki tövsiyələr;

8.3.7. təhsilalanların biliyinin qiymətləndirilməsi üçün tədris-metodik materiallar (yoxlama və test tapşırıqları, təhsilalanların müstəqil hazırlığı üçün suallar və s.);

8.3.8. ixtisaslaşmış kabinet, laboratoriya və tədris-istehsalat emalatxanalarının siyahısı və s.

8.4. Peşə təhsili müəssisələrində ümumi orta təhsil bazasında qəbul olunmuş təhsilalanlara tədris edilən ümumi təhsil fənləri xüsusi dövlət təhsil proqramları əsasında keçirilir.

8.5. Peşə təhsili müəssisəsində əlavə təhsil almaq üçün müvafiq təhsil proqramları (kurikulumlar) təbiiq edilir.

8.6. Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi peşə təhsili proqramları (kurikulumlar) həyata keçirilir.

8.7. Inklüziv peşə təhsilini həyata keçirən peşə təhsili müəssisələri müvafiq imtiyazlara (əməkhaqqı və təqaüdlərin daha yüksək nəzərdə tutulması və s.) təmin edilir.

Maddə 9. Peşə təhsil sisteminin quruluşu

9.1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır:

9.1.1. ilk peşə təhsili;

9.1.2. texniki peşə təhsili;

9.1.3. yüksək texniki peşə təhsili.

9.2. Peşə təhsili müəssisələrinin aşağıdakı növləri vardır:

9.2.1. peşə məktəbi;



Peşə təhsili haqqında

Azərbaycan Respublikasının Qanunu

Əvvəli 6-cı səh.

15.4. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq bütün peşə təhsili müəssisələrində "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qayda-da təhsilalanların dispanserizasiyası həyata keçirilir, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya şəraitində tibbi yardım almaq hüququ təmin edilir. Dövlət peşə təhsili müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət edilir.

15.5. Peşə təhsili müəssisələrində işə xidməti hüquqi müəssisəsi ilə işə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

3-cü fəsil

Peşə təhsili sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi

Maddə 16. Peşə təhsili müəssisəsinin idarə olunması

16.1. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, "Təhsil haqqında", "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarına, bu qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.

16.2. Dövlət peşə təhsili müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir.

16.3. Bələdiyyə və özəl peşə təhsili müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçisi (təsisçilər) tərəfindən təyin edilmiş şəxs həyata keçirir.

16.4. Peşə təhsili müəssisəsi rəhbərinin səlahiyyətləri peşə təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

16.5. Peşə təhsili müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji sura, himayəçilər və qeyumlar şuraları, valideynlər şurası və s.) yaradılır.

16.6. Dövlət peşə təhsili müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji suradır.

16.7. Dövlət peşə təhsili müəssisəsinin pedaqoji şurası haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

16.8. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

16.9. Peşə təhsili müəssisəsinə qəbul əmək bazarında real tələblərə uyğun formalaşdırılır.

16.10. Peşə təhsili müəssisələrindən ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 17. Peşə təhsili prosesinin iştirakçıları

17.0. Peşə təhsili prosesinin iştirakçıları aşağıdakılardır:

17.0.1. təsisçilər;

17.0.2. təhsilalanlar (tələbələr, müdaviimlər);

17.0.3. təhsil verənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyyorlar, təbiiyçilər, müəllim köməkçiləri, təbiiyçilər köməkçiləri, çağırışqadecərli hazırlıq və fiziki təbiiy rəhbərləri, defektoloqlar, lo-qopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşağ birliklərinin rəhbərləri, təhsil müəssisəsinin dərək və müsiki rəhbərləri, bilavasitə pedaqoji prosesse məşğul olan mühəndis-texniki işçilər;

17.0.4. tədrisə köməkçi heyət - metodistlər, kitabxanəçilər, təhsil müəssisəsinin redaksiya, nəşriyyat-redaksiya işçi-

ləri, təhsil müəssisəsində çalışan konsert-meystrlər və məşqçilər, sosial xidmət sahəsinin işçiləri, tibb işçiləri və digər işçilər;

17.0.5. valideynlər və ya digər qanuni nümayəndələr;

17.0.6. təhsili idarəetmə orqanları;

17.0.7. peşə təhsili müəssisəsi ilə əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.

Maddə 18. Peşə təhsili sahəsində təhsilalanların hüquqları və vəzifələri

18.1. Peşə təhsili sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, bu qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.

18.2. Peşə təhsili sahəsində təhsilalanlar dövlət tərəfindən zəmanət verilən aşağıdakı hüquqlara malikdirlər:

18.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlamlıq pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

18.2.2. təhsil müəssisəsinin, təhsil istiqamətini, ixtisası, təhsil verənləri, təhsilalma formasını, yarımliklər üzrə kreditlərin miqdarını, tədris planlarına uyğun olaraq tədris fənlərini və təhsil müəssisəsinin imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst seçmək;

18.2.3. şəxsiyyətinin inkişafına yönəlik hərəkətlərin bütün formalarından, sağlamlığa zərər vuracaq fiziki, mənəvi və psixoloji zorakılıq hallarından qorunmaq;

18.2.4. təhsil müəssisəsində təhsilini müvafiqəti dayandırmaq;

18.2.5. tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;

18.2.6. bu qanuna uyğun olaraq, işə xidməti ilə təmin edilmək;

18.2.7. dövlət vəsaiti hesabına yalnız bir dəfə pulsuz təhsil almaq;

18.2.8. yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq, həmçinin ölkə və beynəlxalq səviyyədə yarışlarda iştirak etmək;

18.2.9. peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

18.2.10. təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında, dərneklerin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də müasir biliqlərə, tədris və pedaqoji bacarıqlara malik olmaq məqsədilə təhsil sahəsində ölkə və beynəlxalq səviyyədə təşkilatlara üzv olmaq;

18.2.11. konfranslarda, seminarlarda, yığıncaqlarda, görüşlərdə, proqram və layihələrdə və təhsillə bağlı inkişafyönüli digər tədbirlərdə iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

18.2.12. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

18.3. Peşə təhsili sahəsində təhsilalanların vəzifələri aşağıdakılardır:

18.3.1. dövlət təhsil standartlarına uyğun praktik məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək;

18.3.2. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;

18.3.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək, mühəndis-pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

18.3.4. əmək alətləri, avadanlıqlar və digər ləvazimatlarla ehtiyatla davranmaq, təhlükəsizlik tədbirlərinə əməl etmək;

18.3.5. dövlət, cəmiyyət, ailə və özünə qarşısında məsuliyyətini dərk etmək;

18.3.6. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 19. Peşə təhsili sahəsində təhsilverənlərin hüquqları və vəzifələri

19.1. Peşə təhsili sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır:

19.1.1. normal və təhlükəsiz əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, həmçinin müasir standartlara cavab verən təlim texnologiyaları ilə təmin olunmaq;

19.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, səmərəli təkliflər irəli sürmək;

19.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

19.1.4. təhsil prosesində təbiiq olunan forma, metod və vasitələri sərbəst seçmək;

19.1.5. tədris etdikləri fənlər üzrə bilik və bacarıqlarının artırılması, peşəkarlıq səviyyələrinin davamlı yüksəldilməsi məqsədilə staj keçmək, ixtisas dərəcəsinin yüksəltmək və ya yeni ixtisas əldə etmək;

19.1.6. mükafatlandırılmaq və təltif olunmaq;

19.1.7. təhsil müəssisəsində vəzifə tutmaq və uyğun gəldikdə, seçili vəzifələrə öz namizədliyini irəli sürmək, seçmək və seçilmək;

19.1.8. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

19.2. Peşə təhsili sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır:

19.2.1. peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

19.2.2. ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə təkmilləşmə kurslarından və attestasiyadan (sertifikatlaşdırılma) keçmək;

19.2.3. dövlət tərəfindən qoyulan məzun standartlarının tələblərinə uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini, təhsil proqramlarını (kurikulumlarını) mənimsənilməsi təmin etmək;

19.2.4. peşə təhsili müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifə funksiyalarını yerinə yetirmək;

19.2.5. təhsilalanlara vətəne, ana dilinə, adət-ənənələrə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə qarşı hörmət hissləri aşılamaq, onları azərbaycanlıq və vətənpərvərlik ruhunda təbiiy etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq, onlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq;

19.2.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalıq nümunəsi göstərmək;

19.2.7. təhsilalanların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək;

19.2.8. tədris və təbiiy prosesinin aparılmasında cavabdehlik daşımaq, qiymətləndirməni həyata keçirmək və innovasiyalara meyilli olmaq;

19.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 20. Peşə təhsili müəssisəsində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi

20.1. Dövlət peşə təhsili müəssisələrində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda üzrə, bələdiyyə və özəl peşə təhsili müəssisələrində isə müəssisənin nizamnaməsi ilə tənzimlənir.

20.2. Peşə təhsili prosesinin iştirakçıları "istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunur.

20.3. Dövlət təhsilalanların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödə-

nilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir, təhsilalanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir və həyata keçirilməsinə şərait yaradır.

20.4. Dövlət peşə təhsili müəssisələrində təhsilverənlərin və təhsil prosesində iştirak edən digər işçilərin sosial müdafiəsinə təminat verir.

20.5. Dövlət peşə təhsili müəssisələrində işçilərinin vəzifə maaşı və ona əlavələr işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20.6. Dövlət peşə təhsili müəssisəsi öz səracamında olan vəsait hesabına işçilərin vəzifə maaşına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.

20.7. Sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan, habelə onların arasından olan, ciddi təbiiy şəraitinə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi peşə təhsili müəssisələrində, o cümlədən yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucaq yaşayış məntəqələrində çalışan təhsil işçilərinin vəzifə maaşlarına əlavələr olunur.

20.8. Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı qrup şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıkları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

20.8.1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

20.8.2. I, II və III qrup əlillər;

20.8.3. şəhid ailəsinin üzvləri;

20.8.4. 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.

4-cü fəsil

Peşə təhsilinin iqtisadiyyatı

Maddə 21. Peşə təhsil sisteminə mülkiyyət münasibətləri

21.1. Peşə təhsili müəssisəsinin mülkiyyət növü dövlət, təsisçi (təsisçilər), hüquqi və fiziki şəxslər tərəfindən verilən əmlak, habelə bu qanunda və nizamnaməsində öz əksini tapan fəaliyyət nəticəsində əldə edilən əmlak, o cümlədən əqli mülkiyyət məhsulları daxildir.

21.2. Təhsil müəssisəsi istifadəsində olan əmlakın saxlanılmasına, qorunmasına və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır.

21.3. Peşə təhsili müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi təsisçi (təsisçilər) tərəfindən ayrılan vəsait və cəlb olunmuş investisiyalar, həmçinin qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

21.4. Dövlət peşə təhsili müəssisəsinin özəlləşdirilməsinə, peşə təhsili müəssisəsinin ərazisində profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxs (şəxslərin) məskunlaşdırılmasına yox verilir.

21.5. Dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Peşə təhsili müəssisəsinin maliyyələşdirilməsi

22.1. Təşkilat-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, peşə təhsili müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:

22.1.1. dövlət peşə təhsili müəssisəsi: 22.1.1.1. dövlət büdcəsinin vəsaiti; 22.1.1.2. dövlət fondlarının vəsaiti; 22.1.1.3. büdcədən kənar vəsait; 22.1.1.4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsait;

22.1.1.5. kreditlər, qrantlar, ianələr; 22.1.1.6. innovasiya və bu qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;

22.1.1.7. cəlb edilmiş investisiyalar;

22.1.1.8. nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsait.

22.1.2. bələdiyyə və özəl peşə təhsili müəssisələri:

22.1.2.1. təsisçinin (təsisçilərin) vəsaiti; 22.1.2.2. təhsil xidmətlərinə görə əldə olunan vəsait;

22.1.2.3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;

22.1.2.4. innovasiya və bu qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;

22.1.2.5. kreditlər, qrantlar, ianələr;

22.1.2.6. nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsait.

22.2. Dövlət peşə təhsili müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.

22.3. Peşə təhsili müəssisəsi bu qanuna və öz nizamnaməsi ilə müəyyən edilmiş qayda fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər.

22.4. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsil haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.

22.5. Peşə təhsili müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsait bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadlı və fəal təhsilalanların stimullaşdırılmasına, rəğbət-ləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.

22.6. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşə təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər.

Maddə 23. Peşə təhsili sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti

23.1. Peşə təhsili müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyi əsas götürməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

23.2. Sahibkarlıq və innovasiya fəaliyyəti təmin etmək üçün peşə təhsili müəssisəsinin nezdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər.

23.3. Peşə təhsili müəssisəsinin model sənaye müəssisələrinin işində iştirak etməklə, sahibkarlıq və innovasiya fəaliyyətini həyata keçirmək hüququ vardır.

23.4. Dövlət peşə təhsili müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.

23.5. Peşə təhsili müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.

23.6. Dövlət və bələdiyyə peşə təhsili müəssisələri bilavasitə mənəfat əldə etmək məqsədi daşıyır.

23.7. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə peşə təhsili müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər.

23.8. Dövlət peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə peşə təhsili sisteminin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

23.9. Peşə təhsili müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək,

yneni təlim texnologiyaları tətbiq etmək, habelə müəssisədəxili yeni qurumlar yaratmaq üçün innovativ təkliflərə çıxış etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

23.10. Peşə təhsili müəssisələrində çalışan işçilərin innovasiya fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsinə və ya təyin olunmasına nəzərə alınır.

23.11. Peşə təhsili müəssisələri Azərbaycan Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilər.

23.12. Peşə təhsili müəssisəsində innovasiya fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti stimullaşdırılır.

23.13. Peşə təhsili müəssisəsinin rəhbəri məhsul istehsalı və xidmətlərin keyfiyyətini və təhlükəsizliyinin təmin edilməsinə, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərin bölgüsünün şəffaflığına cavabdehdir.

23.14. Peşə təhsili müəssisəsi öz əmtəə nişanını yarada bilər.

23.15. Peşə təhsili müəssisəsi istehsal etdiyi məhsulları və xidmətlərini öz əmtəə nişanı (brendi) ilə dövlət, özəl müəssisələrə və geniş alıcı kütləsinə çatdırmaq məqsədilə satış-sərgiləri həyata keçirə bilər.

Maddə 24. Peşə təhsili dövlət və özəl sahənin əməkdaşlığı

24.1. İşgözlülər və onları təmsil edən təşkilatlar, o cümlədən özəl qurumlar peşə təhsil təşkilində, təhsil proqramlarının (kurikulumların) formalaşdırılmasına və tədrisində, qəbul, eləcə də buraxılıq imtahanlarının keçirilməsində iştirak edə bilər.

24.2. Peşə təhsili müəssisələri işgözlülərlə istehsalat təcrübəsinin keçirilməsini və iş yerində öyrənməni təmin etmək üçün müqavilələr bağlaya bilər.

24.3. Peşə təhsili sahəsində işgözlülərlə əməkdaşlıq mexanizminin qurulması və işgözlülərinin peşə təhsili və təlimi sistemində inteqrasiyasının təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi stimullaşdırıcı tədbirlər həyata keçirilir.

5-ci fəsil

Yekun müddəələr

Maddə 25. Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq

25.1. Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

25.2. Peşə təhsili müəssisəsinin bu qanuna, "Azərbaycan Respublikasının beynəlxal



Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12, I kitab, maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19; Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 969-VQD nömrəli, 2018-ci il 1 fevral tarixli 981-VQD, 984-VQD nömrəli, 13 fevral tarixli 1002-VQD nömrəli, 6 mart tarixli 1035-VQD və 1038-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 33.1.6-ci maddəyə “fövqəladə şəraitdə” sözlərindən sonra “, yaxud hərbi vəziyyət dövründə” sözləri əlavə edilsin.

2. 43.1-ci maddəyə “517-1,” rəqəmlərindən sonra “517-2,” rəqəmləri əlavə edilsin.

3. Aşağıdakı məzmununda 88.1.5-2-ci maddə əlavə edilsin:

“88.1.5-2. hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri - hərbi vəziyyət rejiminin tələbləri pozulduqda,”.

4. 89.3-cü və 89.6-cı maddələrə “Fövqəladə” sözlündən sonra “və ya hərbi” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmununda 517-2-ci maddə əlavə edilsin: “Maddə 517-2. Hərbi vəziyyət rejiminin tələblərinin pozulması

517-2.1. Xüsusi icazə verəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saati vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.

517-2.2. Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

517-2.3. Rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

517-2.4. Gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına (satışına) təbiiq edilmiş xüsusi qaydaların pozulmasına görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz ma-

natdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

517-2.5. Karantin tələblərinin, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq tədbirlərinin pozulmasına görə -

fiziki şəxslər əlli manatdan doxsan manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

517-2.6. Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) təbiiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə -

yüz manat məbləğində cərimə edilir.

517-2.7. Şəxslərin xüsusi icazə verəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılmasına, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, manzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə maneçilik törədilməsinə görə -

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.

517-2.8. Hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülikiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların keçirildiyi xüsusi iş rejiminə əməl olunmamasına görə -

vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

517-2.10. Azərbaycan Respublikası vətəndaşlarının, acnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından gəlməsi üçün təbiiq edilmiş xüsusi qaydaların pozulmasına görə -

yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

517-2.11. Müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülikiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunmasına, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növlünün və ya iş rejiminin dəyişdirilməsinə maneçilik törədilməsinə görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.

517-2.12. Mülikiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların fəaliyyə-

tinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min beş yüz manatadək məbləğdə cərimə edilir.

517-2.13. Yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətə əməl olunmamasına görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

517-2.14. Silah, döyüş sursatı, xüsusi vasitələr, zərərli və ya partlayıcı maddələrin satışı ilə bağlı qoyulmuş məhdudiyyətə və ya qadağaya, yaxud narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövrüyyəsi üzrə müəyyən edilmiş xüsusi rejimə əməl olunmamasına, habelə fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zərərleyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin talim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsinə maneçilik törədilməsinə görə -

fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər dörd min beş yüz manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.

517-2.15. Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) təbiiq edilmiş kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminə əməl edilməsinə görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

517-2.16. Hərbi vəziyyət dövründə stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtlə əhalinin, təsərrüfatı və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunmasına (köçürülməsinə) maneçilik törədilməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il

“Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanını “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaş-

dırmaq məqsədi ilə **qərara alıram**:

“Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637; № 10, maddələr 1788, 1798, № 11, maddə 2003, № 11, maddə 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli 46 nömrəli, 10 may tarixli 50 və 58

nömrəli, 22 may tarixli 87 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.4-cü bəndə “477-ci” sözlərindən sonra “, 477-1-ci” sözləri əlavə edilsin.

2. 5.55-ci bəndə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi,” sözlərindən sonra “işsizlikdən sığorta və” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2018-ci il

“Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1094-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1094-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində də-

yişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin 517-2-ci maddəsinədə nəzərdə tutulmuş inzibati xətlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının

“Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2018-ci il

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1095-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1095-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarını və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktlarını “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2018-ci il

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12, I kitab, maddə 2265; 2018, № 3, maddə 405; Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1009-VQD və 1019-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmununda 2.0.13-1-ci, 2.0.13-2-ci və 2.0.13-3-cü maddələr əlavə edilsin:

“2.0.13-1. qida təhlükəsizliyi sertifikatının verilməsi;

2.0.13-2. heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsi təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması;

2.0.13-3. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması”;

1.2. 18.66-2-ci maddədə “5” rəqəmi “20” rəqəmləri, 18.66-3-cü və 18.67-1-ci maddələrdə “50” rəqəmləri “100” rəqəmləri, 18.67-2-ci maddədə “3” rəqəmi “10” rəqəmləri və 18.67.3.2-ci maddədə “1” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;

1.3. 18.67.3.1-ci maddədə “20 qəpik” sözləri “2 manat” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmununda 18.66-1-ci maddə əlavə edilsin:

“18.66-1. qida təhlükəsizliyi sertifikatının verilməsi - 20 manat.”;

1.5. aşağıdakı məzmununda 18.67-1-ci maddə əlavə edilsin:

“18.67-1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:

18.67-1.2. reyestrdən çıxarışın verilməsi - 150 manat;

18.67-1.3. reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;

18.67-1.4. reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat.”;

1.6. aşağıdakı məzmununda 23-1-ci və 23-2-ci maddələr əlavə edilsin:

“Maddə 23-1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər	Dövlət rüsumunun məbləği
1	2
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə	5 qəpikdən - 5 manatadək

Maddə 23-2. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə müvafiq icra hakimiyyəti orqanının (heyvanların, heyvan mənşəli məhsulların və xammalın növləri və xüsusiyyətləri nəzərə alınmaqla) müəyyən etdiyi dövlət rüsumu ödənilir.”.

Maddə 2. Bu qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2018-ci il

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1166-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

<



Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 16-cı bəndlərini rəhbər tutaraq, "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanunun tətbiqi ilə əlaqədar **qərara alır**:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70,

75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048; № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13) aşağıdakı dəyişikliklər edilsin:

1. 32-ci maddənin 4-cü hissəsinə "fəaliyyətinə xitam verilməsi" sözlərindən sonra "və ya fəaliyyətinin dayandırılması" sözləri əlavə edilsin.

2. 99-cu maddənin 2-ci hissəsinə "həbələ" sözündən əvvəl "hərbi vəziyyət rejiminin təmin edilməsi," sözləri əlavə edilsin.

3. 134-cü maddəyə aşağıdakı məzmununda 6-cı hissə əlavə edilsin:

"6. Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (təpşiriqlərinə) uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1096-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1096-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi

haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2018-ci il

"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 10-cu bəndlərini rəhbər tutaraq, "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanunun tətbiqi ilə əlaqədar **qərara alır**:

"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 387, № 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683; 2002, № 8, maddə 463; 2004, № 12, maddə 57, № 5, maddə 321, № 8, maddə 598; 2005, № 4, maddə 278, № 6, maddə 464; 2006, № 3, maddə 225; 2007, № 11, maddələr 1049, 1053; 2010, № 4, maddə

276; 2012, № 5, maddə 414; 2014, № 11, maddə 1332; 2015, № 4, maddə 366; 2017, № 5, maddə 684) aşağıdakı məzmununda 16.4-1-ci maddə əlavə edilsin:

"16.4-1. Hərbi və ya fəvqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fəvqəladə vəziyyət başa çatanaqədər dayandırıla bilər."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il

Gəncədə Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

Konfransda 20 ölkədən ümumilikdə 40-a yaxın tarixçi-alim iştirak edir

İyunun 28-də Gəncə şəhərində "Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda üçgünlük beynəlxalq elmi-praktik konfransın açılışı olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri konfrans Heydər Əliyev Mərkəzində keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Diləmə Seyidzadə, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən bir çox elm və təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm xadimləri iştirak edirlər. Həmçinin 20 ölkədən (Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan, Şimali Kipr, Ukrayna, Belarus, Moldova, Polşa, Albaniya, Qazaxıstan və sair) ümumilikdə 40-a yaxın tarixçi-alim də beynəlxalq konfransda təmsil olunur.

Konfrans iştirakçıları və qonaqlar əvvəlcə Heydər Əliyevin adını daşıyan park-kompleksdə ulu öndərin abidəsinə ziyarət edib, öhnəgü dəstələri düzüblər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin həyat və çoxşaxəli siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini, xüsusən Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafı istiqamətində vaxtilə həyata keçirdiyi bir çox layihələri əks etdirən fotolar və sənədlərlə tanış olublar.

Konfransdan əvvəl, həmçinin mərkəzdə AMEA-nın Tarix İnstitutunun nəşr etdiyi 4 min 500 elmi əsər və kitabın sərgisi nümayiş olunub.

Beynəlxalq konfrans Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin özündə əks etdirən qısa metrajlı tarixi film göstərilib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev beynəlxalq konfransın Azərbaycan dövlətçilik tarixində mühüm yer tut-



tan, qədim tarixə malik, zəngin elm, təhsil və mədəniyyət mərkəzlərindən olan Gəncədə keçirilməsinə əlamətdar hadisə kimi dəyərləndirib.

Gəncənin dünyanın ədəbiyyat xəzinəsinə özünün epik poeziya nümunələri ilə zənginləşdirdən, dahi şair və filosof Nizami Gəncəvinin, Şərqin ilk şairə qadını, lirik-fəlsəfi ruhlu rübailər müəllifi Məhəmməd Gəncəvinin, yadelli işğalına və əsarətə qarşı mərdlik və dönməzlik rəmzinə çevrilmiş Cavad xan Ziyadoglundun, eləcə də neçə-neçə müfəkkirin, elm və mədəniyyət xadiminin vətəni olduğunu deyən Elmar Vəliyev bildirib ki, bu şəhər tarixboyu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük rol oynayıb. 1918-ci il mayın 28-də Yaxın Şərq, müsəlman və türk dünyasında qurulan ilk demokratik respublikanın birinci paytaxtı olduğu üçün konfransın bu şəhərdə keçirilməsi təsadüfi deyil.

Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının böyük əhtiramla anıldığını deyən icra hakimiyyətinin başçısı Nizami yurtdanda onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışib. Məlumat verilib ki, hazırda Gəncədə cümhuriyyətin şərəfli tarixinin özündə əks etdirən İstiqlaliyyət Parkı və İstiqlaliyyət Muzeyi fəaliyyət göstərir. Həmçinin vaxtilə Gəncədə yaşayan Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasmmədov, Nağı bəy Şeyxzamanlı, Xudadad bəy Rəfibəyli, Aslan bəy Səfikürdlü, Əhməd bəy Ağayev, İsmayıl xan və Adil xan Ziyadxanov qardaşlarının yaşadığı binalar təmir olunub, evlərinin qarşısına onların baryerləri və xatirə lövhələri vurulub. Ümummilli liderin vəxtilə böyük uzaqgörənliklə ifa-

etdiyi "Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətinidir" kəlamını xatırladan Elmar Vəliyev hazırda dünyada böyük hörmət və ehtiramə layiq olan Azərbaycanın bütün uğurlarının əsasında vaxtilə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş daxili və xarici siyasətinin dayandığını vurğulayıb.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova Azərbaycan Xalq Cümhuriyyətinin qısa dövrdə çətin, lakin çox şərəfli bir yol keçdiyini diqqətə çatdırıb. Bildirilib ki, hələ 100 il bundan əvvəl qəbul edilmiş qərarlar və bir çox dövlət atributları tariximizdə silinməz izlər qoyub. Azərbaycan 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra özünü cümhuriyyətin siyasi varisi elan edib.

Akademik Nərgiz Axundova Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi və həmin sərəncamdan irəli gələrək ölkəmizdə keçirilən çoxsaylı tədbirləri dövlətçilik ənənələrinin bərpasına verilən yüksək qiymət olduğunu deyib. Həmçinin bildirilib ki, konfransda yüksək elmi əhəmiyyətə malik çoxsaylı məruzələr dinlənəcək və indiyədək araşdırılmamış mövzular diqqətə çatdırılacaq.

Sonra AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov "Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda gənş məruzə ilə çıxış edib. Azərbaycanın çoxminillik dövlətçilik tarixinə diqqət çəkən akademik cümhu-



riyyətin qurulmasını ölkəmizin dövlətçilik ənənəsinin davamı kimi seçiyyələndirib.

Akademik Yaqub Mahmudov Qafqaz regionunda, eləcə də ölkəmizdə maraqları olan böyük imperiyaların Azərbaycanı parçalamaq və xalqımızın dövlətçilik ənənələrinə son qoymaq məqsədilə apardıqları mürtəcə siyasətin əsl mahiyyəti haqqında konfrans iştirakçılarına real tarixi faktlar əsasında məlumat verib. Qeyd edilib ki, uzun illər boyu davam edən yadelli əsarəti, yaxud böyük imperiyaların heç bir təzyiqi cümhuriyyət qurucularını apardıqları mübarizədən kəndirməyib. Daxili problemlərə, eləcə də beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan özünün istiqbalıyyətini elan etməyə nail olub.

Tarix İnstitutunun direktoru cümhuriyyət liderlərinin Tiflis, Gəncə və Bakıdakı fəaliyyətini ayrı-ayrılıqda şərh edib, onların hər birinin xatirəsinin xalqımız tərəfindən böyük hörmət və ehtiramla anıldığını vurğulayıb. Məlumat verilib ki, hazırda İnstitutda Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixinin araşdırılması, eləcə də yazılmış elmi əsərlərin bir sıra xarici dillərə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülür. Xalqımızın dövlətçilik tarixinin parlaq səhifəsini təşkil edən həmin dövrün bundan sonra da araşdırılması istiqamətində işlər davam etdiriləcək.

Sonra dünyanın bir sıra aparıcı elm-təhsil müəssisələrinin alimlərinin konfransa ünvanladığı məktublar oxunub, tədbirdə iştirak edən xarici ölkə alimlərinin məruzələri dinlənib.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1099-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1099-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik

edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2018-ci il

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 21-ci bəndlərini rəhbər tutaraq, "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanunun tətbiqi ilə əlaqədar **qərara alır**:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963; Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 852-VQD nömrəli, 1 dekabr tarixli 902-VQD nömrəli, 29 dekabr tarixli 965-VQD nömrəli, 2018-ci il 23 fevral tarixli 1015-VQD nömrəli

qanunları) aşağıdakı məzmununda 9.8-ci və 15.7-ci maddələr əlavə edilsin:

"9.8. Hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər.

15.7. Hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1097-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1097-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi

haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2018-ci il

Diləmə SEYİDZADƏ: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd edilməsi mühüm siyasi-elmi əhəmiyyət daşıyır"



"Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda Gəncə şəhərində keçirilən beynəlxalq elmi-praktik konfrans işini bölmə iclaslarında davam etdirib.

Birinci bölmə üzrə elmi məruzələr hazırda Azərbaycan Dövlət Aqrar Universitetin əsas binası olan, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk iclaslarının keçirildiyi məkanda dinlənilib.

"Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şərait" adlı birinci bölmə öz işinə tarix üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Xalq Cümhuriyyəti tarixi problemi milli tarixşünaslığımıza gətirən görkəmli alim, Prezident Katibliyinin rəisi - Prezidentin köməkçisi Diləmə Seyidzadənin sədrliyi ilə başlayıb.

Professor Diləmə Seyidzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin ölkəmizdə geniş qeyd edilməsinin mühüm siyasi və elmi əhəmiyyət daşıdığını deyib. Onun cümhuriyyət dövrünə aid ilk dəfə səsləndirdiyi bir çox tarixi faktlar bölmə iclasında iştirak edən alimlər və tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanıb.

Diləmə Seyidzadə diqqətə çatdırıb ki, Şimali Azərbaycanın 1828-ci il Türkmənçay müqaviləsi ilə çar Rusiyasına ilhaq edilməsindən sonra azərbaycanlıların etnik və dini mənsubiyyətinə görə hərbi işindən kənarda saxlanması bir çox zadəgan ailələrindən olan gənclərin əsasən hüquq təhsilinə meyillənməsinə gətirib çıxardı. İmperiyanın bu siyasəti nəticə-

sində sonrakı dövrlərdə Azərbaycanda hüquq elminə dərinləşən ziyalın zəifləməsi nəslə yitdi.

XX əsrin ilk illərindən başlayaraq Rusiya Dövlət Dumasında cəsarətli çıxışlar edən, çarizmin milli müstəmləkə siyasətinə qarşı tənqid edən İsmayıl xan Ziyadxanov, Əlimərdan bəy Topçubaşov kimi ziyalılar, eləcə də imperiyanın hüquq məhkəmə sistemində çalışan və böyük təcrübə toplanmış görkəmli şəxslər sonradan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük xidmətlər göstərdilər.

Professor Diləmə Seyidzadə vurğulayıb ki, hüquq elminə dərinləşən bələd olan Əlimərdan bəy Topçubaşov kimi milli ziyalılarımızın siyasi fəaliyyəti yalnız Azərbaycan deyil, həm də Rusiya imperiyasında yaşayan bütün müsəlman və türkdilli xalqların milli oyanışında və inkişafında, onların siyasi cəhətdən maariflənməsində böyük rol oynadı.

Alim XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda yetişən milli burjuazianın fəaliyyətini, xüsusən gənc nəslin savadlanması, elmin, təhsilin və mədəniyyətin inkişafı istiqamətində göstərdikləri tarixi xidmətlərini də xatırladıb.

Bölmə iclasında Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı, dosent Pərvin Kərimzadə, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov, eləcə də bir sıra tanınmış yerli və xarici ölkə alimləri maraqlı məruzələrlə çıxış ediblər.

Bakıda “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib

İyunun 28-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK-nin və Azərbaycan İlahiyyət İnstitutunun rəhbərliyi, Prezident yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri, ilahiyyatçı alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən dövlət komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, keçmiş sovet dövründə İslam dininə qarşı əks fəaliyyət aparılıb. Məscidlər dağıdılıb, din alimləri repressiyaya məruz qalıb. SSRİ-nin apardığı siyasət nəticəsində dini tədris ocaqlarının fəaliyyəti olmayıb. Bu siyasət İslam dini ilə yanaşı, xristianlığa və yehudiliyə qarşı da aparılıb. Azərbaycan ikinci dəfə müstəqil olduğdan sonra ümummilli lider Heydər Əliyevin ölkədə müxtəlif dinlərin fəaliyyəti üçün imkan yaratdığından deyən komitə sədri vurğulayıb ki, ulu öndərin dini sahəyə diqqəti nəticəsində ölkəmizdə yeni məscidlər, sinəoqlar və kilsələr tikilib. “Dini etiqad azadlığı haqqında” qanunun qəbul edilməsi nəticəsində dini etiqadından asılı olmayaraq hər kəs rahat ibadət etmək imkanı qazanıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən dövlət komitəsinin sədri yaradılan Azərbaycan İlahiyyət İnstitutunu ölkəmizdə yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsinə, dini fəaliyyətin təşkil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesinə mühüm töhfə adlandırır. Diqqətə çatdırıb ki, dini sahədə mənəvi dəyərləri əsas götürən, dinə məhdud çərçivədə deyil, geniş prizmada yanaşmaqla bacaran, fəaliyyətində dünyəvilik, tolerantlıq və multikulturalizm kimi Azərbaycanı gerçəkliklərini nəzərə alan yüksək dini və dünyəvi savada malik ixtisaslı kadrların hazırlanması zəruridir.

M.Qurbanlı məhz Azərbaycan Prezidentinin bu uzaqgörən addımı sayə-



sində gənclərin dini sahədə qarşıya qoyulan məqsədlərə çatmaq üçün səylə çalışacağına ümidvar olduğunu qeyd edib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Müzəffər Talıblı bildirib ki, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, dini sahədə də uğurlu siyasət həyata keçirilir. Aparılan siyasət beynəlxalq hüquq normalarına və tarixən formalaşmış demokratik dəyərlərə uyğundur. Ölkəmiz son illərdə dünyada dinlərarası harmoniyanın və millətlərarası münasibətlərin inkişafı məkanı kimi tanınır. Bu sahədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz fəaliyyətləri var. Bu gün Azərbaycandan dünyaya tolerantlıqla bağlı ciddi çağırışlar edilir. Gəncləri dini ekstremist qüvvələrin təsirindən uzaqlaşdırmaq üçün Azərbaycanda dini təhsil sahəsində də ciddi tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış İlahiyyət İnstitutu savadlı mütəxəssislərin hazırlanması ilə yanaşı, digər dini konfessiyaların nümayəndələrini də bu prosesə cəlb etmiş olur.

Azərbaycan İlahiyyət İnstitutunun rektoru Ceyhun Məmmədov tədbirdə geniş təqdimatla çıxış edib. O, yeni tədris ocağının fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. Rektor Prezidentin 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində

yaradılmış Azərbaycan İlahiyyət İnstitutunun ilahiyyət üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu qeyd edib. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkil sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. İnstitutun tədris programında dini biliklərlə yanaşı, mükəmməl dünyəvi biliklərin də verilməsi nəzərdə tutulub. Rektor 2018-2019-cu tədris ili üçün Azərbaycan İlahiyyət İnstitutuna ilk dəfə həyata keçiriləcək tələbə qəbulunun Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçiriləcəyini qeyd edib. Ceyhun Məmmədov institutun fəaliyyətində müxtəlif dünya ölkələrində mövcud olan aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacağını bildirib.

Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan İlahiyyət İnstitutunun yaradılmasının Prezident İlham Əliyevin dini sahəyə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu deyərək qarşıdakı tədris ilində institutla birgə layihələr həyata keçirməyi planlaşdırdıqlarını bildirib. İcraçı direktor rəhbərlik etdiyi qurum ilə Azərbaycan İlahiyyət İnstitutu arasında əlaqələrin qurulmasının müsbət nəticələr verəcəyinə əmin olduğunu deyib.

de bu yolla 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton yük daşımaq planlaşdırılır. Sonra yükdaşımalarnın həcmi daha da artırmaq nəzərdə tutulur.

TAP-ın Albaniyada 19 çay keçidi tamamlanıb

Azərbaycan təbii qazını Avropaya daşıyacaq Transadriatik (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Albaniyada 19 çay keçidi tamamlanıb. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb.

TAP Albaniyada ümumilikdə 19 çay və 8 drenaj kanalı ilə kəsişib. Səman və Osumi çayları TAP-in bir neçə dəfə kəsişdiyi əsas iki çaydır. Boru kəmərinin Osumi çayının ən uzun və ən mürəkkəb keçidlərinin beşində mikro tunel texnologiyasından istifadə edilib.

Qeyd edək ki, TAP-in təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunaçaq qazı Türkiyəyə və be ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-in davamı olub, “Şahdəniz-2”dən hasil olunaçaq qazı Yunanıstan və Albaniya vasitəsilə,

Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.

Əkin sahələrini yandıranlar cərimə olunacaqlar

Taxıl sahələrinin biçindən sonra yandırılması halları hər il baş verir. Bu səbəbdən müxtəlif qurumlar əhalinin nəzərinə çatdırıb ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır və bu işlərə yol verməmiş şəxslər cərimələnəcəklər.

Bələ ki, İnzibati Xətalər Məcəlləsinin 244-1 maddəsinə əsasən, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600, vəzifəli şəxslər 1500 manatdan 2000, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək cərimə ediləcəklər.

Mütəxəssislər bildirirlər ki, əkin sahələrinin yandırılması nəticə etibarilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının kəlməsinə, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına səbəb olur. Əkin sahələrinin yandırılması həmçinin yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsi yaradır, mühəndis kommunikasiya sistemlərini sıradan çıxarır.

Vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması məsələləri müzakirə edilib

Bakıda vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib.

Azərbaycanda Amerika Ticarət Palatasından (“AmCham Azerbaijan”) AZƏRTAC-a bildiriblər ki, “AmCham Azerbaijan”-in və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda “deyirmi masa” keçirilib.

Tədbirdə vergilər naziri Mikayıl Cəbbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, “AmCham Azerbaijan”-in rəhbərliyi və təşkilata üzv olan şirkətlərin nümayəndələri iştirak edib. Görüşdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərə bağlı iş adamlarının maraqları

diran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri biznesə yeni yanaşmalar, vergidəyiciləri ilə münasibətlərdə şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklərin istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

İyunun 28-də “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Müsəbiqə “Azərbaycan müəllimi” qəzeti və “Bank of Baku”-nun birgə təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu qeyd edən təhsil nazirinin müavini cümhuriyyət dövründə təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışib.

Eyni zamanda, müsəbiqə barədə məlumat verilib. Qeyd olunub ki, müsəbiqəyə yazıların təqdim edilməsi üçün ayrılmış bir ay müddətində təşkilat komitəsinə 305 yazı daxil olub. Müsəbiqəyə 47 şəhər və rayonun müəllimləri qatılıblar. Seçimin nəticələrinə əsasən iki yazı birinci, iki yazı ikinci, üç yazı üçüncü yerləre, yeddi yazı isə həvəsləndirici mükafata layiq görüldü. “Bank of Baku”-nun idarə heyətinin sədri Eldar Həmidov cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliği baxımından müsəbiqənin əhəmiyyətini qeyd edib.

E.Həmidov rəhbərlik etdiyi qurumun sosialyönümlü layihələrə hər zaman maliyyə dəstəyi göstərdiyini diqqətə çatdırıb.

Qaliblərə diplom, hədiyyə və pul mükafatları təqdim olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və BDU-nun elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və BDU-nun elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Clarivate Analytics” (əvvəllər “Thomson Reuters”) Agentliyinin 2017-ci il üçün illik hesabı açıqlanıb. Bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnalları, onların impact faktorlarının dinamika haqqında məlumatı əks etdirir. Agentliyin son hesabatına əsasən Azərbaycanda dərc

olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsali 1.333-dən qalxaraq 2.365-ə bərabər olub.

Jurnalin baş redaktoru akademik Fikrət Əliyev bildirib ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Bakı Dövlət Universitetinin Təbii Riayizyati Elmi Tədqiqat İnstitutunun dəstəyi ilə çap olunan bu jurnal Azərbaycan elmi tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin genişləndirilmiş siyahısında yer alıb.

Qeyd edək ki, jurnal bu siyahıda təbiiqi riayizyati, yüksək texnologiyalar sahəsi üzrə yer alan 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb. Jurnalın bugünkü 41 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 40-dan çox ölkəsinə təmsil edən müəlliflərin 450-dək məqaləsi dərc olunub.

Jurnalda təbiiqi və hesablama riayizyatiın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəyden keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 16 il ərzində jurnal 45 ölkədən 200-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.

Vətəndaşların qəbulu keçirilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. AZƏRTAC xəbər verir ki, iyunun 28-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorları Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində, Səbri Rəhman adına Dövlət Dram Teatrının binasında şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul edib.

Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 20-dək sakinin, həmçinin bu rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən dövlət qulluquna, ali təh-

silin bakalavriat və magistratura səviyyəsinə qəbul, ali təhsil müəssisələrinə ixtisas seçimi, sınaq və buraxılış imtahanları və digər məsələlərlə bağlı olub.

DİM-in Direktorları Şurasının sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib. Müraciətlərin bir qismini yerdəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyatla alınıb və həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qurumun səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli

Mərkəzi icra hakimiyyəti orqanı	Qəbul günü	Qəbulun keçirildiyi şəhər	Əhatə olunan şəhər və rayonlar
Fikrət Məmmədov Ədliyyə naziri	04	Göyçay	Göyçay, Ağdaş, İsmayilli
Azad Rəhimov Gəncilər və idman naziri	05	Abşeron	Abşeron, Sumqayıt, Xızı, Qobustan, Şamaxı
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri	05	Lənkəran	Lənkəran, Astara, Lerik
Oqtay Şirəliyev Səhiyyə naziri	06	Oğuz	Oğuz, Şəki, Qəbələ, İsmayilli
Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri	06	Şabran	Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Xaçmaz
Ceyhun Bayramov Təhsil naziri	09	Balakən	Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorları Şurasının sədri	12	Tovuz	Tovuz, Şəmkir, Ağstafa, Qazax
Kerəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri	14	Zaqatala	Zaqatala, Balakən, Qax
Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi	19	İmişli	İmişli, Füzuli, Beyləqan, Ağdam, Ağcabədi
Zakir Qaralov Baş prokuror	20	Oğuz	Oğuz, Şəki, Qəbələ, Qax, Zaqatala, Balakən
Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri	20	Lənkəran	Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı
Şahin Mustafayev İqtisadiyyat naziri	20	Göygöl	Göygöl, Goranboy, Şəmkir
İnam Kerimov Kənd təsərrüfatı naziri	20	Şamaxı	Şamaxı, Qobustan, İsmayilli, Qəbələ
Əbülfəz Qarayev Mədəniyyət naziri	20	Qazax	Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Daşkasan
Ramin Quluzadə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri	20	Qax	Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən
Mikayıl Cəbbarov Vergilər naziri	20	Zaqatala	Zaqatala, Balakən, Qax
Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri	27	Şabran	Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Xaçmaz
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri	27	Şamaxı	Şamaxı, Qobustan, Ağsu, İsmayilli
Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri	27	İmişli	İmişli, Saatlı, Sabirabad, Biləsuvar

Qeyd: Vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.



Beynəlxalq aləm

HADİSƏLƏR, FAKTLAR

Malta göyörtəsində 233 qaçqın olan gəmini qəbul etdi

Maltanın Valetta limanına “Lifeline” qeyri-hökumət təşkilatının gəmisi daxil olmuşdur. Gəminin göyörtəsində 233 qaçqın var. Bu barədə “Frans Press” agentliyi xəbər verir.

Məlumatla görə, Malta limanına gəlmək üçün gəmi bir həftəyə yaxın icaza gözləmişdir.



Qeyd edilir ki, Maltanın Baş naziri Cozef Muskat icazəsini ölkənin Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəsmi sahifəsində yerləşdirmişdir.

Xəbər verilir ki, miqrantlar Malta, Fransa, İtaliya, İrlandiya, Portuqaliya, Niderland, Belçika və Lüksemburq arasında bölüşdürüləcək.

Puerto-Riko ABŞ-in tərkibinə daxil edilə bilər

ABŞ-in tabeliyində olan Puerto-Riko dövləti rəsmən Amerikanın 51-ci ştatı ola bilər. Bunun üçün Konqres müvafiq qanun layihəsini dəstəkləməlidir. “Assosieyted Press” agentliyinin xəbərinə görə, müvafiq sənədi Puerto-Rikonun Konqresin aşağı palatasındakı səlahiyyətli nümayəndəsi Cennifer Qonsales-Kolon (məşvəratçı səsə malikdir) və 37 konqresmen təqdim etmişdir. Onlardan 22-si Respublikaları Partiyasının, 15-i Demokrat Partiyasını təmsil edir. Qonsales-Kolon xatırlatmışdır ki, Puerto-Riko adası

dünyada ən qədim müstəmləkələrdən biridir və 120 il öncə İspaniyadan ABŞ-in tabeliyinə keçmişdir. Onun fikrincə, ölkənin ABŞ-in tərkibinə daxil olması adanın əhalisi ilə digər amerikalıların arasında hüquq bərabərsizliyinə son qoyacaq. Belə ki, puerto-rikalı ABŞ vətəndaşlığına malik olsalar da, səs vermək hüququndan məhrumdurlar.

Bildirilir ki, Puerto-Riko adası və yaxınlıqdakı kiçik adalar artıq 2021-ci il yanvarın 1-i üçün ABŞ-in 51-ci ştatı elan oluna bilər.

İranda dünyanın ən böyük neft zavodlarından biri yanıb

İranın cənub-qərbində iri neftayırma zavodu yanıbmışdır. Bu barədə yerli “Tasnim” agentliyi xəbər verir. Məlumatla görə, zavod Abadan şəhərində yerləşir. O, dünyada ən iri neftayırma müəssisələrindən biridir.

KİV-in verdiyi xəbərə görə, hadisə zamanı 6 nəfər zərər çəkmişdir. Onlardan 2-si ağır yanıq xəsarətləri almışdır. Baş vermiş hadisənin səbəbləri hələ ki məlum deyil.



Sərnişin təyyarəsi Mumbainin yaşayış məhəlləsinə düşdü

Hindistanın Mumbai şəhəri yaxınlığında kiçik sərnişin təyyarəsi eniş edərkən qazaya uğramışdır. Bu barədə TASS agentliyi xəbər verir. Bildirilir ki, yerli şirkətlərdən birinə məxsus hava nəqliyyatı çarter reysi həyata keçirirdi.

Təyyarə yeni tikilən binanın üstünə düşmüşdür. Qəza nəticəsində 5 nəfər həlak olmuşdur. Ölənlərdən biri təyyarənin pilotudur.



XXI Dünya çempionatı

Lider
BELCIKA

G qrupu

Komandalar	O	Q	M	H	X
Belçika	3	3	0	0	9
İngiltərə	3	2	1	0	6
Tunis	3	1	2	0	3
Panama	3	0	3	0	0

İngiltərə - Belçika - 0:1
Qol: Adnan Yanuzay, 51
Kaliningrad, "Kalinin-grad" stadionu

Panama - Tunis - 1:2
Qollar: Yassin Meriya, 33
(avtoqol) Fəxrəddin Ben-Yussef, 51, Vaxbi Xazri, 66
Sarsansk, "Mordoviya Arena"

G qrupunda növbəti mərhələyə vəsiqə qazananların adına öten tur aydınlıq gəlmişdi. Ancaq 1/8 finala qrup lideri kimi hansı komandanın yüksələcəyi sualına İngiltərə-Belçika matçı ilə aydınlıq gəldi.

İndiyədək 14 dəfə mundiallarda iştirak edən ingilis-

lər 1966-cı ildə evsahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək kubokun qalibi olmuşdular. Son illərdə yığma səviyyəsində heç də uğurlu nəticələr əldə edə bilməyən İngiltərə yığmasına Rusiyada ümidlər böyükdü. Qrupdakı matçlardan sonra bir daha əminliklə söyləmək olar ki, komanda həm fiziki, həm də psixoloji olaraq DÇ-2018-ə çox yaxşı hazırlaşmışdır. Belçikaya son turda uduzsada, nəzərə almaq lazımdır ki, əsas heyət oyunçularının ekseriyyəti bu qarşılaşmada forma geyinməmişdi.

Mundialın ən bahalı komandalarından olan Belçika

yığmasını da çempionluq yolunda favoritlər siyahısına salmaq olar. Lakin yeganə çatışmayan cəhət belçikalıların təcrübəsiz olmalarıdır. Sloveniyanı təmsil edən baş hakim Damir Skominanın idarə etdiyi görüşə komandalara sürətli başladılar. Əsasən, cinahdan qurulan hücumlara üstünlük verən tərəflər bir neçə dəfə qol vurmaq imkanı əldə etsələr də, bundan yararlanı bilmədilər. Fasilədən sonra Belçika qurulan hücumlardan birində arzusuna çatdı. Adnan Yanuzay mükəmməl zərbə ilə komandasını hesabda irəli çıxartdı. Qoldan sonra irəli atılan ingilislər topa daha çox sahib olmağa səy göstə-

rirdilər. Lakin tətbiq edilən pressing onların bu cür oynamalarına imkan vermədi. Buna baxmayaraq, bir neçə dəfə hesabı bərabərləşdirmək üçün real qol şansları olsa da, İngiltərə fərqləndirən qol vurmaq imkanı əldə etmədi. Nəticədə, Belçika seçməsi 1:0 hesabı ilə qalib gələrək G qrupunu lider kimi başa vurdu. Beləliklə, Belçika 1/8 finalda Yaponiya, İngiltərə isə Kolumbiya yığması ilə qarşılaşacaq.

Qrupun digər matçında isə Panama və Tunis seçmələri üz-üzə gəldilər. Mundialla ötən tur vidalaşan komandaların duellində qalib gələn tərəf tunisliyə oldu - 2:1

TARİXDƏ
BİR İLK

Seneqal - Kolumbiya - 0:1
Qol: Yerrı Mina, 74
Samara, "Samara Arena"

Yaponiya - Polşa - 0:1
Qol: Yan Bednarek, 59
Volqoqrad, "Volqoqrad Arena"

Düən futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub. Sonuncu tura kimi H qrupunda Yaponiya və Seneqal millilərinin aktivlərində dörd, Kolumbiya yığmasının isə bir qələbədən sonra üç xalı vardı. Polşalılar iki məğlubiyyətdən sonra səkkizdəbir final mərhələsinə çıxmaq şansını itirmişdilər. Play-offa vəsiqənin taleyi isə Yaponiya-Polşa və Seneqal-Kolumbiya oyunlarının nəticələrindən asılı olacaqdı.

H qrupu çərçivəsində ən maraqlı qarşılaşma Seneqal və Kolumbiya yığmaları arasında baş tutdu. Mundiallarda 1962-ci ildən debüt edən Kolumbiya millisi dünya çempionatında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi Braziliyadakı çempionata təsadüf edib. Həmin mundialda dördüncü finalda irəliləyən Kolumbiya yığması ev sahibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırır.

Seneqal millisi isə ilk dəfə 2002-ci ildə dünya çempionatında iştirak edib. Həmin mundialın açılış matçında dünya çempionu olan Fransanı məğlubiyyətə uğradan seneqallılar nümayiş etdirdikləri oyun və qazandıqları qələbələr ilə sürpriz nəticələrə imza atmışdılar.

Hər iki komanda tarixlərində ilk dəfə idi ki, üz-üzə gəlirdi. Serbiyalı referi Milorad Majčin start fitindən sonra qarşılaşmaya kolumbiyalılar daha fəal başladılar. Çünki bu matçda qazanılacaq bir xal belə, Afrika təmsilçisini 1/8 finala çıxartdığından daha çox oyunu meydan-



H qrupu

Komandalar	O	Q	M	H	X
Kolumbiya	3	2	1	0	6
Yaponiya	3	1	1	1	4
Seneqal	3	1	1	1	4
Polşa	3	1	2	0	3

sonra ötürülən topu Yerrı Mina qapıya göndərərək kolumbiyalı azarkeşləri sevindirdi. Bundan sonra oyun anlaşılmıy dənəyərək daha çox hücumla atılmağa çalışan Seneqal üçün artıq qatar çoxdan getmişdi.

Beləliklə, 1:0 hesabı ilə qalib gələn Kolumbiya yığması qrup lideri kimi adını 1/8 finala yazdırdı.

Qrupun digər matçında isə Yaponiya və Polşa seçmələri üz-üzə gəldilər. Daha əzmkar və sürətli oyun nümayiş etdirən polşalılar matçdan 1:0 hesabı ilə qalib ayrıldılar.


Bu məğlubiyyətə baxmayaraq, Yaponiya növbəti mərhələyə vəsiqə qazanıb. Çünki Seneqal və Yaponiya komandalarının həm xalları (4 xal), həm də top fərqi (0-0) bərabər olduğu üçün FIFA-nın qaydalarına görə sarı vərəqə sayı nəzərə alınır. Sarı vərəqlərin sayı daha az olan Yaponiya (4) play-off mərhələsinə adlayıb. Seneqalda isə bu vərəqlərin sayı 6 olub.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Noyerdən
özüniütənqid

"Sözsüz ki, məğlubiyyətə görə üzüldürük. Başqa necə ola bilər?" Bu sözləri Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in 3-cü turunda Cənubi Koreyaya uduzduqları oyundan (0:2) sonra Rusiya mətbuatına açıqlamasında deyib.

Komandanın kapitanı millidə nə baş verdiyini anlamadığını bildirib: "Üç oyunun heç birində əsl Almaniya millisini görmədimiz. Hansı ki, rəqiblər bu komandanın qarşısında tir-tir esirdi. Əgər biz İsveçə 95-ci dəqiqədə qol vuraraq qalib gəlirsək, digər oyunlarda isə təhlükəli vəziyyətlər yarada biləmiz, onda nədən danışmaq olar? Hətta biz play-off mərhələsinə yüksəlsəydik, rəqiblər bizdən çəkinməyəcəkdi. Belə turnirlərdə zəif rəqib olmur. Bilmirəm ki, bizə nə olub".



Braziliyada MARSELO şoku

DÇ-2018-in 3-cü turunda Serbiya ilə qarşılaşan Braziliya millisi ciddi itki ilə üzləşib. Qol.az-ın xəbərinə görə, komandanın aparıcı üzvü Marcelo matçın 10-cu dəqiqəsində zədələnib. Oyunu davam etdirə bilməyən müdafiəçi Felipe Luislə əvəzlənib. Marcelo meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Daha sonra o, özünün "Twitter" hesabı vasitəsi ilə durumunun ciddi olmadığını, tezliklə yaşıllar meydanlara qayıdacağını bildirib.



Rusiyada keçirilən dünya çempionatında daha bir rekord qeydə alınıb. Meksika - İsveç matçında mundiallar tarixinin ən erkən sarı vərəqəsi göstərilib. Matçın start fitindən 15 saniyə sonra Meksika millisinin üzvü Xesus Qalyardo rəqib futbolçu Ole Toyvononə qarşı kobud oynayıb. Görüşün baş hakimi buna görə futbolçuya rəsmi xəbərdarlıq edib.

Xatırladaq ki, Meksika - İsveç oyunu ikincilərin 3:0 hesabı qələbəsi ilə başa çatıb.

"Qrupdan çıxmağa
layiq deyildik"

"Nəse danışmaq, nə baş verdiyini izah etmək çox çətindi. Çox məyusam. Onu deyə biləm ki, komanda olaraq qrupdan çıxmağa layiq deyildik". Bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.

Qrupda qalan və mundialla vidalaşan Almaniyanın baş məşçisi matçdan sonra fikirlərini bölüşüb: "Yaxşı hazırlaşmışıq, motivasiyamız yüksək idi, amma bacardığımız kimi oynaya bilmədik. Dünyanın ən yaxşı komandalarından biri idik, ancaq indi heç nə alınmadı".



O, vəzifəsindən gedəcəyi ilə bağlı suala isə belə cavab verib: "Özümə gəlmək üçün bir neçə saata ehtiyacım var. Oyunçularımın da həminin. Gələcəyim haqqında daha sonra düşünerik. İndi heç nə deyə bilmirəm".

Messidən
Sampaoliyə
məsləhət

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Nigeriya ilə matçın (2:1) gedişində oyunçu dəyişikliyi edən zaman komandanın kapitanı Lionel Messi ilə məsləhətləşib. Xarici KİV-in verdiyi xəbərə görə, o, görüşün 80-ci dəqiqəsində Sergio Aqueronu oyuna daxil etmək istəyən zaman bununla bağlı 31 yaşlı hücumçudan soruşub. Messinin razılığından sonra bu dəyişiklik gerçəkləşib. S.Aquero Nikolas Talyafikonun əvəzinə meydana daxil olub.

Qeyd edək ki, görüşdən əvvəl Argentina millisində heyəti baş məşqçi yox, komandanın aparıcı üzvləri olan Lionel Messi və Xavyer Maskeranonun müəyyənləşdirəcəyi iddia olunurdu.



Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirildi

İyunun 28-də Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin “Məzun günü” keçirildi. Tədbirdə SOCAR-ın prezidenti Rəvnəq Abdullayev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BANM-ın rektoru Elmar Qasimov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, ali məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.

BANM-ın rektoru Elmar Qasimov tədbiri açaraq qonaqları salamlayıb. SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rəvnəq Abdullayev tədbirdə çıxış edərək deyib: “Möhtərəm Prezident 2011-ci ildə qarşımıza yüksək texnoloji biliklərə sahib olan ingilisdilli neftçi mütəxəssislər hazırlayacaq müasir təhsil sistemi ilə təchiz olunmuş ali məktəbin Azərbaycanda yaranması kimi şəərəli bir vəzifə qoydu. Çəkilən zəhmətin bohrələrini görmək bizi sevindirir. Müasir Avropa təhsil konsepsiyasına uyğun hazırlanmış tədris proqramı, yeni yaradıcı mühit və təhsilin yüksək keyfiyyəti qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri Bakı Ali Neft Məktəbini seçməyə həvəsləndirir”.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirdə çıxış edərək məzunları təbrik edib və bildirib ki, Bakı Ali Neft Məktəbinin vətənpərvər ruhda təhsil almış məzunları ölkənin neft-qaz sənayesinin ön peşəkar mütəxəssisləri və alimləri olacaqlar. Nazir bu ali məktəbin yaradılmasını ölkə rəhbərinin təhsilə və neft-qaz sənayesinə olan diqqətinin nəticəsi olduğunu vurğulayıb.

Rektor Elmar Qasimov çıxışında məzunları və onların yaxınlarını bu əlamətdar günün münasibətilə təbrik edib və onlara gələcək karyera və həyatlarında uğurlar arzulayıb. “Biz tələbələrimizi həyata və dünyaya hazırlayıq. Əminəm ki, bu gün məzun olan tələbələrimiz keçən ilki məzunlarımız kimi, Bakı Ali Neft Məktəbini və doğma Azərbaycanı yerli və transmilli şirkətlərdə, eləcə də dünyanın aparıcı universitetlərində layiqincə təmsil edəcəklər. Ötən il BANM iki ixtisas üzrə məzun buraxılışı həyata keçirib, bu il artıq üç ixtisas üzrə məzunlarını yola salır. Yeni dərslərdən isə biz bakalavr pilləsi üzrə yeni ixtisasın tədrisinə başlayırıq. Biz bu gün böyük qürur hissi ilə deyə bilərik ki, ali məktəbimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarını rəhbər tutaraq ölkəmizə potensiallı mütəxəssislər bəxş edir”.

Tədbir zamanı həmçinin vurğulanıb ki, BANM-ın ötən ilki ilk məzunlarının hamısı işlə təmin olunub. Bu gün həmin məzunlar SOCAR, Türkiyədə STAR Neft Emalı Zavodu, “Azneft” İB, “Azərbaycan” İB, Heydər Əliyev adına NEZ, BANM, BP, Halliburton, Maire Tecnimont və s. kimi şirkətlərdə öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz BANM-a böyük rəğbət bəslədiyini, ali məktəbin tədris proqramlarının və hazırladığı mütəxəssislərin yüksək səviyyədə olduğunu qeyd edib və BP-də çalışan keçən ilki məzunlardan öz razılığını bildirib.



Tədbirdə SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xəlik Məmmədov 60 illik yubileyi münasibətilə təbrik edilib. Öz növbəsində Xəlik Məmmədov məzunları təbrik edib və BANM kimi möhtəşəm layihənin gerçəkləşdirilməsində yer aldığına görə qürur hissi keçirdiyini bildirib.

Böyük Britaniyanın Heriot-Vatt Universitetinin prorektoru, professor Culian Counz və BANM-ın əməkdaşlıq etdiyi Yunanistanın Qərbi Attika Universitetinin professoru və Erasmus+ layihəsinin universitet üzrə koordinasiya Panayotis Yannakopoulos da çıxış edərək məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzu ediblər.

Tədbirdə BANM-ın ötən ilki ilk məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən bulki məzunlara göndərdiyi təbrik videoları, eyni zamanda Heriot-Vatt Universitetinin professor-müəllim kollektivinin təbrikli əks etdirdən videomaterial nümayiş olunub.

“Məzun günü” diplomlarını təqdim olunma mərasimi ilə davam edib. 2017-2018-ci tədris ilində Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə məzun olan 16 tələbəsi BANM-ın diplomunu, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə məzun olan 35 nəfər və “Kimya mühəndisliyi” ixtisası üzrə məzun olan 41 nəfər tələbə isə BANM-ın və Heriot-Vatt Universitetinin diplomlarını alıblar. Ali məktəbi fərqləndirən 12 tələbənin diplomunu isə SOCAR-ın prezidenti Rəvnəq Abdullayev tərfindən onlara təqdim edib.

“Məzun günü”ndə eyni zamanda ali məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə birinci olan tələbəsi Rəşad Nəzəroğlu, “Kimya mühəndisliyi” ixtisası üzrə birinci olan Tərlan Əliyev və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə birinci olan Rəhim Rəhimli Rəvnəq Abdullayev tərəfindən plaketlə təltif olunublar. 2018-ci il məzun buraxılışında həm də bütün ali məktəb üzrə birinci olan Rəşad Nəzəroğlu və adını isə simvolik köçürməyə həkk olunub.

“Azərbaycan”

B İ L D İ R İ Ş

“Azərbaycan” qəzetinin 13 və 24 fevral 2018-ci il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 46 LOT-dan ibarət açıq tenderdə aşağıda göstərilmiş 4 LOT üzrə qalib **“R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti** olmuşdur. Qalib şirkətlə 22 iyun 2018-ci il tarixdə hər LOT üzrə ayrıca müvafiq satınalma müqavilələri imzalanmışdır:

- LOT 2. Fiziki təhlükəsizlik avadanlıqlarının (kameraların) satın alınması;
- LOT 21. SYMANTEC - lisenziyaların 1 il müddətinə uzadılması xidmətinin satın alınması;
- LOT 23. RSA - lisenziyaların 1 il müddətinə uzadılması xidmətinin satın alınması;
- LOT 24. Cisco network security systems lisenziyaların 1 il müddətinə uzadılması xidmətinin satın alınması.

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

**Qəzetin daim yenilənən
rəsmi internet ünvanı:**
www.azerbaijan-news.az

“Təmiz Şəhər” ASC “VII Beynəlxalq Tullantıdan Sənətə” sərgisinin təşkili işlərinin satın alınması ilə əlaqədar

açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir:
“Təmiz Şəhər” ASC tərəfindən “VII Beynəlxalq Tullantıdan Sənətə” sərgisinin təşkili işlərinin satın alınması.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Təmiz Şəhər” ASC Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında yerləşən ofisindən əldə edə bilərlər. Əlaqələndirici şəxs - Tural Qüdrətov (telefon 012 - 464 41 11)

İştirak haqqı 400 manat.

AZN hesabı
Benefisiarın adı: Dövlət Xəzinədarlığı Agentliyi
Hesab nömrəsi: AZ07CTRE00000000000004587901
SWIFT: CTREAZ22
VÖEN: 1401555071
Kod: 210005
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Xəzinə hesab kitabının (XHK) nömrəsi: 4587901
Təsnifat kodu: fond 7
Büdcə səviyyəsi: 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. İddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyata alındığı ölkə və rekvizitləri;
3. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

4. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
5. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
6. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
7. Dövlət Sosial Müdafiə Fondundan arayış;
8. İddiəçinin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayış;
9. Müəssisənin təcrübəsi haqqında məlumat;
10. İddiəçinin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının (Mənfəət vergi bəyannaməsi) surəti;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **23 iyun 2018-ci il** tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş iqtisadi zərfdə **30 iyun 2018-ci il**, saat 17:00-a qədər “Təmiz Şəhər” ASC-nin Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri **31 iyun 2018-ci il**, saat 17:00-da Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Mərkəzi Bankının Ehtiyat Mərkəzlərinin ehtiyat internet şəbəkəsinə qoşulmasının təmin edilməsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün stolüstü əskinas sayğaclarının satın alınması ilə bağlı kotirovka sorğuları üzrə Satınalmalar komissiyasının 06 iyun 2018-ci il tarixli qərarına əsasən 1-ci məsələ üzrə “Azərtelekom” MMC, 2-ci məsələ üzrə isə “AaBaCus” MMC və “Halal-P” MMC qalib elan edilmişdir. Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzalı Aslanov Bakı Apelyasiya Məhkəməsinin sədri, Hakimlərin Seçki Komitəsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Ombudsman Elmira Süleymanova Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin İşlər müdiri Firudin Hacıyev “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadəyə və Mübariz Əhmədzadəyə bacıları

ƏLİYEV XANIMIN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin İşlər müdiri Firudin Hacıyev Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Gəncə Apelyasiya Məhkəməsinin rəhbərliyi və kollektivi Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Gəncə Hərbi Məhkəməsinin kollektivi Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Kamil və İlqar Məmmədovlar müdafiə sənayesi naziri

YAVƏR CAMALOVUN

vəfatından kədarlənidiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

İlqar Məmmədov Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi iş yoldaşları Şamil Quliyevə atası

XALƏDDİN QULİYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyev Mərdan Camalova qardaşı

YAVƏR CAMALOVUN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Eldar Əzizov Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyəti və kollektivi Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyəti və kollektivi müdafiə sənayesi naziri

YAVƏR CAMALOVUN

vəfatından kədarlənidiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Göygöldən Arif Seyidov Mərdan Camalova qardaşı, müdafiə sənayesi naziri

YAVƏR CAMALOVUN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Göygöldən Arif Seyidov Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudova anası

MEHRİBAN XANIMIN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Yasamal Rayon Məhkəməsinin kollektivi Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

“Azərbaycan” qəzeti redaksiyasının kollektivi iş yoldaşları Şakir Aliyevə azizi

MAHİRİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi müdafiə sənayesi naziri

YAVƏR CAMALOVUN

vəfatından kədarlənidiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin kollektivi Ağsu Rayon Məhkəməsinin sədri Tahir İsmayilova qardaşı

ZAKİR İSMAYILOVUN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin sədri Nəzəm Tağıyev və məhkəmənin kollektivi Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Bərdə Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyev və məhkəmənin kollektivi Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Kürdəmir Rayon Məhkəməsinin sədri Müseyib Bayramov və məhkəmənin kollektivi Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudova anası

MEHRİBAN XANIMIN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

Şəki Apelyasiya Məhkəməsinin kollektivi Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nəgəyevə atası

MƏMMƏD NƏGƏYEVİN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.


Şirvan Apelyasiya Məhkəməsinin kollektivi Konstitusiyaya Məhkəməsi aparatının şöbə müdiri Tofiq Xammədova anası

XƏDİCƏ XANIMIN

vəfatından kədarlənidiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

**Bəxtiyar
SADIQOV**



Ünvan

AZ 1073, Bakı şəhəri,
Məhəmməd
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az_reklam@azeronline.com
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
538-97-96,
Mosul katib - 539-43-23,
Mosul katib müavini - 539-44-91,
Parlament və
siyasət şöbəsi - 539-72-39, 539-63-82,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60,
Reklam şöbəsi - 539-49-20, 538-31-11,
Kompüter mərkəzi - 538-20-87,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Mühasibat - 539-59-33,
Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin
kompüter mərkəzində
yığıb səhifələnməmiş,
“Azərbaycan” nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylenilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 8685
Sifariş 1880